

TEST: 1247#01#Y15#01#500QIYABI

Test	1247#01#Y15#01#500qiyabi
Fənn	1247 - Azərbaycanın təbii ehtiyatları və onlardan səmərəli istifadə olunması
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	260 (52 %)
Suallardan	500
Bölmələr	30
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 1.1 01

Ad	1.1 01
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İnsanın yaşaması üçün istifadə etdiyi təbii cisimlər nə adlanır? (Çəki: 1)

- ☐ əmək resursları
- ☐ təbii şərait
- ☒ təbii ehtiyatlar
- ☐ sosial elementlər
- ☐ təsərrüfat strukturları

Sual: Fənnin predmeti nədir? (Çəki: 1)

- ☐ təsərrüfat və əhalinin səmərəli ərazi təşkili

- ☐ demoqrafik proseslər
 - ☐ intensiv istehsala keçid yolları
 - ☒ təbii resurs potensialından səmərəli istifadə
 - ☐ təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələrinin nizamlanması
-

Sual: Fənnin məqsədi nədir? (Çəki: 1)

- ☒ təbiətdən düzgün istifadə və onun mühafizəsi
 - ☐ beynəlxalq münasibətlərin bir çox problemlərinin həlli yolları
 - ☐ təsərrüfat sahələrinin kompleks şəkildə inkişafı
 - ☐ xidmət sahələrinin ixtisaslaşması və mübadiləsi prosesləri
 - ☐ iqtisadiyyatda bazar modelinin qloballaşdırılması
-

Sual: Fənnin əsas vəzifələrini sadalayın. (Çəki: 1)

- ☐ respublika təsərrüfatının yenidən qurulması və modernləşdirilməsi, təsərrüfat sahələrinin strukturunun təkmilləşdirilməsi
 - ☐ müxtəlif proseslərin təsiri ilə zonallığın pozulmasının qarşısının alınması, landşaft tiplərinin yerləşmə ardıcılığındakı müəyyən fərqlərin aradan qaldırılması
 - ☒ təbii və antropogen amillərin yaratdığı müxtəlif ekoloji problemlərin həlli, bioloji müxtəlifliyin qorunub saxlanması
 - ☐ təbii sərvətlərin hasil edildiyi ərazilərdə texnogen landşaftların formalaşmasının qarşısının alınması
 - ☐ ekstensiv yol, əkin sahələrinin genişləndirilməsi, heyvanların və müəssisələrin sayının artırılması hesabına məhsul istehsalının artırılması.
-

Sual: İsveç alimi K.Linney (1707-1778) təbii sərvətləri neçə qrupa bölüşdürür və hansılardır? (Çəki: 1)

- ☐ 2 qrupa: su və torpaq ehtiyatlarına
 - ☒ 3 qrupa: mineral, bitki, heyvanat ehtiyatlarına
 - ☐ 4 qrupa: meşə, hava, iqlim, rekreasiya ehtiyatlarına
 - ☐ 5 qrupa: mineral, torpaq, su, bioloji, geotermal ehtiyatlara
 - ☐ 6 qrupa: mineral resurslar, yanacaq, kimyəvi, tikinti, iqlim, bioloji ehtiyatlara
-

Sual: Elementar və kompleks ehtiyatlara hansı sərvətlər aiddir? (Çəki: 1)

- ☐ kömür, neft, filiz, heyvanat ehtiyatları
 - ☐ elektrik, külək, günəş enerjisi ehtiyatları
 - ☐ qabarma-çəkilmə, temperatur, buxarlanma
 - ☐ atom enerjisi, kosmosdan istifadə, daş kömür
 - ☒ oksigen, azot, günəş enerjisi, atmosfer havası, su
-

Sual: Təbii şərait nəyin əmələ gəlməsinə şərait yaradır? (Çəki: 1)

- ☐ iqlim və aqroiqlim sərvətlərinə
 - ☒ insanların əmək fəaliyyətinin gedişinə, təbii sərvətlərin əmələ gəlməsinə
 - ☐ külək, dəniz dalğalarının qabarma və çəkilməsinə
 - ☐ enerjinin alınmasına
 - ☐ məhsuldar qüvvələrin inkişafına
-

Sual: Təbii sərvətlərin keyfiyyət göstəricilərinin müxtəlifliyi nəyə səbəb olmuşdur? (Çəki: 1)

- ☐ Cəmiyyətin inkişafının elementidir.
 - ☐ Təsərrüfatda stimulyator rolunu oynayır.
 - ☐ Təsərrüfat sahələrinin inkişafına
 - ☒ təsərrüfat sahələrinin rəngarəngliyinə
 - ☐ təbii ehtiyatların öyrənilməsinə
-

Sual: Təbii sərvətlər anlamı nəyin cəmi kimi qəbul edilir? (Çəki: 1)

- ☐ iqtisadi, texniki, coğrafi amillərin
 - ☒ təbiətdən istifadə edilən və istifadəsi mümkün olan təbii kontropentlərin
 - ☐ ETT –nin inkişaf səviyyəsinin
 - ☐ təbii ehtiyatların qiymətləndirilməsinə
 - ☐ -keyfiyyət göstəricilərinin
-

Sual: Təbii resurs amili nədir? (Çəki: 1)

- ☒ təbii mühitin fəaliyyəti, ekoloji amili, təbii sərvətlərin tərkibi, miqdarı
 - ☐ sahə vahidinə düşən ehtiyatlar
 - ☐ ərazinin mənimsənilmə şəraiti (ehtiyatın)
 - ☐ nəqliyyat şəraiti, ehtiyatın məskunlaşma mümkünlüyü
 - ☐ kəmiyyət-keyfiyyət göstəriciləri, məhsula sərf edilən xərclər
-

Sual: Bəşər cəmiyyətin sosial – iqtisadi inkişafı nə ilə bağlıdır? (Çəki: 1)

- ☐ təsərrüfatın yararlılıq cəhətdən qiymətləndirilməsilə
 - ☐ ehtiyatların keyfiyyət tərkib ilə
 - ☒ insanların təbii sərvətlərdən istifadə etməsilə
 - ☐ potensial ehtiyatların düzgün dəqiqləşdirilməsi ilə
 - ☐ doğru cavab yoxdur
-

Sual: Təbiətlə istehsal arasında qarşılıqlı əlaqələr nə kimi xarakter daşıyır? (Çəki: 1)

- ☐ fəlsəfi
 - ☐ informatik
 - ☐ sosial
 - ☐ iqtisadi
 - ☒ tarixi
-

Sual: İstehsalın xammal və enerji bazalarını nə təşkil edir? (Çəki: 1)

- ☒ təbii sərvətlər
 - ☐ yerin daxili istiliyi
 - ☐ yanacaq – energetika sahəsi
 - ☐ potensial sərvətlər
 - ☐ ərazinin relyef və iqlim
-

Sual: Respublikanın mövcud ərazi istehsal kompleksləri (ƏİK) nəyə əsaslanaraq formalaşmış inkişaf etmişlər? (Çəki: 1)

- ☐ ərazinin mənimsənilmə dərəcəsinə
- ☐ məhsuldar qüvvələrin yerləşməsinə
- ☐ relyef və iqlimə
- ☐ tikinti materiallarına
- ☒ yerli təbii ehtiyatlara

BÖLMƏ: 2.1 02

Ad	2.1 02
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Dünyada neçə növ faydalı qazıntı və qiymətli daşlar mövcuddur? (Çəki: 1)

- ☐ 100 növ qazıntı, 50 növ qiymətli daşlar
- ☐ 150 növ faydalı qazıntı, 100 növ qiymətli daşlar
- ☐ 200 növ faydalı qazıntı, 150 növ qiymətli daşlar
- ☒ 250 növ faydalı qazıntı, 200 növ qiymətli daşlar
- ☐ 300 növ faydalı qazıntı, 250 növ qiymətli daşlar

Sual: Potensial ehtiyatlar hansı sərvətlərə aid edilir? (Çəki: 1)

- ☒ istifadə olunmayan, ehtiyatı tam dəqiqləşməyən sərvətlər
- ☐ təbiətdə istifadə edilən və istifadəsi mümkün olan resurslar
- ☐ dəqiq kəşfiyyat aparılmış, sərhədləri tam dəqiqləşdirilmiş ehtiyatlar
- ☐ yayım şəraitinin ümumi əlamətlərini təmin edən kəşfiyyat və öyrənilmə dərəcəsinə malik ehtiyatlar
- ☐ ilkin olaraq tək-tək nümunələr məlum olan və sənaye ehtiyatı az olan ehtiyatlar.

Sual: İnkişaf etmiş ölkələrdə təbii ehtiyatları necə adlandırırlar? (Çəki: 1)

- ☐ əmək vərdişləri
- ☐ intensiv istehsal
- ☐ təsərrüfat strukturları
- ☒ təbii aktiv kapital
- ☐ əmək resursları

Sual: Təkrar istehsala cəlb olunmuş təbii sərvətləri hansı əlamət birləşdirir? (Çəki: 1)

- ☒ insan tələbatını ödəmək imkanı
- ☐ zərərli təsirlərini aradan qaldırmaq
- ☐ ekosistemin vəziyyətinə və təmizliyinə nəzarət etmək
- ☐ kəskin çirklənmənin qarşısını almaq
- ☐ ekoloji təmizliyə nail olmaq

Sual: Təbii sərvətləri cəmiyyət necə qiymətləndirir? (Çəki: 1)

- ☐ ehtiyatların başlıca xüsusiyyətlərini müəyyən etmək üçün
 - ☒ cəmiyyətin inkişafının elementi kimi
 - ☐ tükənən növləri kimi
 - ☐ ehtiyatlı hələ tam dəqiqləşdirilməmiş sərvətlər kimi
 - ☐ aktiv kapital kimi
-

Sual: Hər hansı təbii sərvətin qiymətləndirməsini nəylə əlaqələndirirlər? (Çəki: 1)

- ☐ istifadəsi imkanı ilə
 - ☐ potensial sərvətlərlə
 - ☐ kapital təsnifatı ilə
 - ☒ onlara çəkilən xərclərlə
 - ☐ tükənməyən növlərlə
-

Sual: Respublikanın təbii sərvətləri nə kimi proseslərdə mühüm rol oynayır? (Çəki: 1)

- ☐ geotermal, rekreasiya sərvətlərdən istifadəsi
 - ☐ tərkibi, istifadəsi və s əlamətləri ilə
 - ☐ Karbohidrogen mənşəli xüsusiyyəti ilə
 - ☒ əhalinin təsərrüfat fəaliyyəti, məhsuldar qüvvələrin inkişafı, düzgün yerləşdirilməsində və s.
 - ☐ lazım olan funksiyaları düzgün yerinə yetirməsi ilə
-

Sual: Oksigen, azot, günəş enerjisi, atmosfer havası, su – hansı ehtiyatlara aiddirlər? (Çəki: 1)

- ☐ kömür, neft, filiz, ehtiyatlarına
 - ☐ elektrik, külək, günəş enerjisi ehtiyatına
 - ☐ qabarma - çəkilmə, temperatur, buxarlanmaya
 - ☒ elementar və kompleks ehtiyatlara
 - ☐ Atom enerjisi, kosmosdan istifadəyə
-

Sual: İstifadə olunmayan, ehtiyatı tam dəqiqləşməyən sərvətlər hansı ehtiyatlara aiddir? (Çəki: 1)

- ☐ təbiətdə istifadə edilən və istifadəsi mümkün olan resurslar
 - ☐ dəqiqi kəşfiyyat aparılmış, sərhədləri tam dəqiqləşdirilmiş ehtiyatlar
 - ☐ yayım şəraitinin ümumi əlamətlərini təmin edən kəşfiyyat dərəcəsinə malik ehtiyatlar
 - ☐ ilkin olaraq tək – tək nümunələri məlum olan, sənaye ehtiyatı az olan ehtiyatlar
 - ☒ potensial ehtiyatlar
-

Sual: Kapital qoyuluşunun xüsusi çəkisi, əmək məhsuldarlığı, səmərəliliyin səviyyəsi təbii ehtiyatların hansı göstəricilərinə daxildir? (Çəki: 1)

- ☐ təbii resursların xüsusiyyətlərinin müxtəlifliyinə
- ☐ orogen qurşaqlara
- ☐ hasilata, emala

- ☐ daşınmanın dəyərinə
- ☒ iqtisadi qiymətləndirilməyə

Sual: Təbii sərvətlər yüksək inkişaf etmiş ölkələrdə necə adlanır? (Çəki: 1)

- ☐ Əmək resursları
- ☐ İntensiv istehsal
- ☒ təbii aktiv kapital
- ☐ əmək vərdişləri
- ☐ təsərrüfat strukturları

BÖLMƏ: 2.1 03

Ad	2.1 03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsinə hansı göstəricilər daxildir? (Çəki: 1)

- ☐ təbii resursların xüsusiyyətlərinin müxtəlifliyi
- ☐ təbii ehtiyatların çoxməqsədli istifadə xarakteri
- ☐ oragen qurşaqlar, kimyəvi xammallar
- ☒ kapital qoyuluşunun xüsusi çəkisi, əmək məhsuldarlığı, səmərəliliyinin səviyyəsi
- ☐ hasilatın, emalın, daşınmanın dəyəri

Sual: Təbii ehtiyatlarda iqtisadi qiymətləndirmənin əhəmiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☒ ayrı-ayrı təbii ehtiyatlardan istifadənin faydalılığını müəyyən etməyə imkan verir
- ☐ təsərrüfat dövriyyəsinə cəlb edir
- ☐ insan əməyinin nəticələrini göstərir
- ☐ əhalinin tələbatlarını ödəyir
- ☐ insanın iştirakı olmadan formalaşaraq təbii mühiti təşkil edir.

Sual: Təbii ehtiyatlardan səmərəli istifadə etmək üçün hansı imkanlar nəzərə alınmalıdır? (Çəki: 1)

- ☐ onların ehtiyat və bərpasına düzgün riayət etmək
- ☐ İnsanların həyat və fəaliyyəti üçün ehtiyatların əlverişli halda saxlanması
- ☐ Ehtiyatın kəmiyyət – keyfiyyət göstəricilərinə diqqət yetirmək
- ☐ Tərkibinə, istifadəsinə, praktiki növlərinə baxmaq
- ☒ onları təsərrüfat baxımından qiymətləndirmək onların istehsala cəlb edilməsinin məqsəduyğun olub – olmadığını əsaslandırmaq

BÖLMƏ: 3.1 02

Ad	3.1 02
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Ərazimizin neçə faizi 100 m-dən yüksəkdə yerləşir? (Çəki: 1)

- ☐ 15%-i
- ☐ 33%-i
- ☐ 42%-i
- ☒ 27%-i
- ☐ 9%-i

Sual: Böyük Qafqazın cənub-şərq yamacı, kiçik Qafqazın Gəncə ətrafı, Zəngəzur dağları neçə ballıq zəlzələ zonasına daxildir? (Çəki: 1)

- ☐ 3-4 ballıq
- ☐ 5-6 ballıq
- ☐ 7-8 ballıq
- ☒ 8-9 ballıq
- ☐ 1-2 ballıq

Sual: Kür-Araz ovalığı, Qobustan, Qusar maili çökəkliyi, Talış dağları neçə ballıq zəlzələ ərazisində yerləşir? (Çəki: 1)

- ☐ 1-2- ballıq
- ☐ 8-9 ballıq
- ☒ 7-8 ballıq
- ☐ 5-6 ballıq
- ☐ 3-4 ballıq

Sual: Sürüşməyə nə kimi hadisələr səbəb olur? (Çəki: 1)

- ☐ akkumulyasiya prosesləri üstünlük təşkil edən torpaqlar
- ☐ mürəkkəb quruluşlu uri qalxma zonaları
- ☒ güclü yağışlar, qar əriməsi, seysmik hadisələr
- ☐ geoloji strukturlar və çökmə süxurlarının qalınlığı
- ☐ endogen qüvvələrin üstünlüyə malik olduğu hadisələr

Sual: Respublikamızın hansı ərazilərində sürüşmə hadisələri tez-tez baş verir? (Çəki: 1)

- ☐ Abşeron-Qobustan zonasında
- ☒ Baş Qafqaz, Yan silsilənin meyilli yamaclarında
- ☐ Böyük Qafqazın şimal-şərq yamaclarında
- ☐ Alazan-Əyriçay vadisində

☐ Qarabağ vulkan yaylasında

Sual: Palçıq vulkanları ölkəmizdə hansı ərazilər üçün səciyyəvidir? (Çəki: 1)

- ☒ Qobustan, Cənub-Şərqi Şirvan, Abşeron sahilləri
 - ☐ Böyük Qafqazın Şimal-Şərq yamaclarında, Naxçıvanda
 - ☐ Talış dağlarında, Mərkəzi Aranda
 - ☐ Zəngəzur silsiləsi, Kür-Araz ovalığında
 - ☐ Acınohur çökəkliyi, Kiçik Qafqaz dağlarının şərqli maili düzənliklərində
-

Sual: Hansı ərazilərdə qeyri-filiz faydalı qazıntıları yayılmışdır? (Çəki: 1)

- ☐ çox rütubət qəbul edən alçaq dağlıq zonalarda
 - ☐ dağətəyi düzənliklərdə
 - ☐ Kür-Araz ovalığında
 - ☒ çökmə süxurların yayıldığı düzənlik ərazilərdə
 - ☐ tektonik proseslərin daha güclü təzahür etdiyi sahələrdə
-

Sual: Azərbaycanda günəşli saatların illik miqdarını göstərin (Çəki: 1)

- ☐ 500-1000 saat
 - ☐ 600-1200 saat
 - ☐ 1000-1500 saat
 - ☒ 1800-2900 saat
 - ☐ 1700- 2500 saat
-

Sual: Azərbaycan ərazisinə daxil olan hava kütlələrinin və atmosfer dövrünün hansı tiplərini tanıyırsınız? (Çəki: 1)

- ☐ bruzlər
 - ☐ passatlar
 - ☐ mussonlar
 - ☒ Cənub siklonları, tropik hava kütlələri
 - ☐ antisiklonlar
-

Sual: Abşeron yarımadası və dəniz sahili zonada «Xəzri küləyinin» ən yüksək sürəti nə qədərdir? (Çəki: 1)

- ☐ 5- 10 m/san
 - ☐ 15- 20 m/san
 - ☐ 25-30 m/san
 - ☒ 35-40 m/san
 - ☐ 45- 50 m/san
-

Sual: Azərbaycan ərazisində ən az yağıntı hara düşür? (Çəki: 1)

- ☐ Mərkəzi Aran düzənliyinə
- ☐ Xəzər sahillərinə
- ☐ Kür-Araz ovalığına
- ☒ Abşeron yarımadasına

☐ Kiçik Qafqaz dağlarının alçaq dağlıq ərazilərinə

Sual: Yüksək dağlıq ərazilərdə yağıntının miqdarı neçə mm-ə qədər artır? (Çəki: 1)

- ☐ 200 mm-dən 720 mm-ə qədər
 - ☐ 300 mm – 860 mm-ə qədər
 - ☐ 400 mm – 960 mm-ə qədər
 - ☐ 500 mm – 1400 mm-ə qədər
 - ☒ 600 mm – 1600 mm-ə qədər
-

Sual: Orta və yüksək dağlığın soyuq iqlim tipii nə üçün əlverişlidir, yaxud nəyin yaranmasına imkan yaradır? (Çəki: 1)

- ☐ ildə 2 dəfə məhsul götürməyə
 - ☐ bağçılıq, üzümçülük, taxılçılıq üçün
 - ☐ turizm, sağlamlıq kompleksləri üçün
 - ☒ yay otlaqları və biçənəklər üçün
 - ☐ dağ və yeraltı suların miqdarının artmasına
-

Sual: Süni relyef formaları dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ dağ sisteminin ətikləri
 - ☐ tektonik zonalar
 - ☒ kanallar, kollektorlar, su anbarları, yollar
 - ☐ külək enerjisi
 - ☐ turizm və uşaq sağlamlıq kompleksləri
-

Sual: Respublika ərazisinin orta yüksəkliyi nə qədərdir? (Çəki: 1)

- ☐ 400 metr
 - ☐ 552 metr
 - ☒ 657 metr
 - ☐ 321 metr
 - ☐ 230 metr
-

Sual: Respublika ərazisindəki hündürlük fərqi nə qədərdir? (Çəki: 1)

- ☐ 1200 metrdən çox
 - ☐ 2400 metr
 - ☐ 3600 m-dən çox
 - ☒ 4500 m-ə yaxın
 - ☐ 500 metr
-

Sual: Sürüşmələr hansı ərazilərdə daha çox yayılmışdır? (Çəki: 1)

- ☒ Böyük Qafqazın gilli süxurların yayıldığı ərazilərdə
 - ☐ Azərbaycanın Kiçik Qafqaz hissəsində
 - ☐ Cənub-Şərqi Şirvanda
 - ☐ Kür-Araz ovalığında
 - ☐ Qusar maili düzənliyində
-

Sual: Vulkan külləri və lavaları harada daha çox yayılmışdır? (Çəki: 1)

- ☐ Böyük Qafqazın cənub yamacında
 - ☐ Kiçik Qafqazın yüksək dağlıq zonalarında
 - ☐ Ceyrangöl-Acınohur alçaq dağlığında
 - ☐ Samur-Dəvəçi ovalığında
 - ☒ Qarabağ vulkanik yaylasında
-

Sual: Vulkan mənşəli süxurlara hansı ərazilərdə rast gəlinir? (Çəki: 1)

- ☒ Naxçıvanın dağlıq hissəsində, Talış dağlarında
 - ☐ Zəngəzur silsiləsinin Qapıcıq zirvəsi ətrafında
 - ☐ Kiçik Qafqazın şimal-qərb hissəsində
 - ☐ Kür-Araz ovalığında
 - ☐ Dərələyəz zirvəsində
-

Sual: Xəzərsahili ovalıq okean səviyyəsindən neçə metr aşağıdadır? (Çəki: 1)

- ☐ 5 metr
 - ☐ 12 metr
 - ☐ 19 metr
 - ☐ 25 metr
 - ☒ 28 metr
-

Sual: Xəzri və gilavar küləklərinin nə kimi əhəmiyyəti var? (Çəki: 1)

- ☐ iqlim dəyişikliklərinə və tektonik hadisələrə səbəb olur
 - ☐ atmosferin ümumi sirkulyasiyasına təsir edir
 - ☒ Bakı və Sumqayıt şəhərlərinin çirkli havasının təmizlənməsində mühüm rol oynayır
 - ☐ həyat şəraitini pisləşdirir, ekoloji gərginliyə gətirib çıxarır
 - ☐ torpaq əmələ gəlməsində böyük rol oynayır
-

Sual: Mümkün buxarlanmanın illik miqdarı nə qədərdir? (Çəki: 1)

- ☐ 200-600 mm
 - ☐ 300-700 mm
 - ☐ 400-800 mm
 - ☐ 600-1200 mm
 - ☒ 800-1400 mm
-

Sual: Kür-Araz ovalığında orta illik temperatur nə qədərdir? (Çəki: 1)

- ☐ + 13,7° C
 - ☐ +16,2°C
 - ☒ + 14,5°C
 - ☐ + 12,1°C
 - ☐ +18°C
-

Sual: Naxçıvan MR-da, Kür-Araz ovalığında və Araz çayı dərəsində mütləq minimum temperatur nə qədərdir? (Çəki: 1)

- ☐ – 19°C; - 27°C
- ☒ – 24°C; - 33°C
- ☐ -18°C; - 26°C
- ☐ – 17°C; - 25°C
- ☐ – 15°C; - 24°C

Sual: Geomorfologiya elmi hansı təbiət unsurunu öyrənir? (Çəki: 1)

- ☐ küləkləri
- ☐ yerin daxilini
- ☐ su ehtiyatlarını
- ☒ relyefi
- ☐ atmosferi

BÖLMƏ: 3.1 01

Ad	3.1 01
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Relyef nədir? (Çəki: 1)

- ☐ okean silsilələridir
- ☐ bütün denudasiya prosesləridir
- ☒ yer kürəsindəki bütün səth formalarıdır
- ☐ kristallik süxurların üzə çıxması ilə əlaqədar əyilmə zonalarıdır
- ☐ geosinklinal qurşaqlardır

Sual: Relyefin əmələ gəlməsi məsələləri ilə hansı elm məşğul olur? (Çəki: 1)

- ☐ yerşünaslıq elmi
- ☐ landşaftşünaslıq elmi
- ☐ sosiologiya elmi
- ☒ geomorfologiya elmi
- ☐ fiziologiya elmi

Sual: Respublikanın geomorfoloq alimlərindən kimləri tanıyırsınız? (Çəki: 1)

- ☐ E.Əlizadə, R.Daşdizəyev,N.Nəbiyev
- ☐ M.Əyyubov, H.Fətullayev,N.Məmmədova
- ☒ B.Budaqov,M.Musabəyov, N.Şirinov
- ☐ Ə.Həsənov, E.Qurbanov, G.Əliyeva
- ☐ H.Əliyev, M.Babayeva, F.İmanov

Sual: Ərazimizin neçə faizini dağlar tutur? (Çəki: 1)

- ☐ 50%-ni
 - ☒ 60%-ni
 - ☐ 40%-ni
 - ☐ 30%-ni
 - ☐ 10%-ni
-

Sual: Dünyada olan palçıq vulkanlarının nə qədəri Azərbaycandadır? (Çəki: 1)

- ☐ 100-dən çoxu
 - ☐ 300-ü
 - ☒ 250-dən çoxu
 - ☐ 50-si
 - ☐ 10-u
-

Sual: Respublikanın iqliminin mürəkkəb olması nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ dağətəyi düzənliklərin və dağarası çökəkliklərin çox olması ilə
 - ☐ sulkan süxurlarının geniş əraziləri əhatə etməsi ilə
 - ☐ ərazimizdə qədim süxurların və çıxıntıların (şistlərin) yaşının 400-450 milyon ilə yaxın olması ilə
 - ☒ respublikanın orta enlikdə yerləşməsi, günəş radiasiyasının miqdarı ilə
 - ☐ intruziv süxurların və allüvial çöküntülərin ərazi üzrə yayılması ilə
-

Sual: Respublikada coğrafi mövqeyindən asılı olaraq neçə iqlim tipii ayrılır? (Çəki: 1)

- ☐ 7 iqlim tipii
 - ☐ 8 iqlim tipii
 - ☒ 9 iqlim tipii
 - ☐ 10 iqlim tipii
 - ☐ 11 iqlim tipii
-

Sual: Az meyilli dağ yamacları, geniş düzənliklər nəyin inkişafına şərait yaradır? (Çəki: 1)

- ☐ suayırıcı silsilənin yaranmasına
 - ☐ yanar şist yataqlarının tapılmasına
 - ☐ bitkiçiliyin inkişafına
 - ☐ yarımsəhra landşaftının yaranmasına
 - ☒ əkinçiliyin, nəqliyyatın, şəhərsalmanın inkişafına
-

Sual: Respublika ərazisində relyef formalarından hansılar üstünlük təşkil edir? (Çəki: 1)

- ☐ buzlaqlar
 - ☒ yaylalar, ovalıqlar
 - ☐ dağarası çökəkliklər
 - ☐ suayırıcıları
 - ☐ tirələr
-

Sual: Respublikada ən iri palçıq vulkanı hansıdır? (Çəki: 1)

- ☒ Toraqay vulkanı
 - ☐ Bozdağ vulkanı
 - ☐ Axtarma-Paşalı
 - ☐ Qalmaz, Keyrəki
 - ☐ Otmanbozdağ
-

Sual: Yanar sistlər hansı ərazilərdə yerləşir? (Çəki: 1)

- ☒ Qobustanda, İsmayılıda
 - ☐ Gümüşlü (Naxçıvan)
 - ☐ Mehmana (Ağdərə)
 - ☐ Filizçay (Balakən)
 - ☐ Paraqaçay (Naxçıvan)
-

Sual: Respublika ərazisinin orta yüksəkliyi nə qədərdir? (Çəki: 1)

- ☐ 214 metr
 - ☐ 360 metr
 - ☐ 419 metr
 - ☐ 583 metr
 - ☒ 657 metr
-

Sual: Yüksək dağ silsilələrində orta illik temperaturu göstərin (Çəki: 1)

- ☐ 3- 4°C
 - ☐ 1- 2°C
 - ☐ 0 – 1°C
 - ☒ 0°C-dən aşağı
 - ☐ -1 – 2°C
-

Sual: Ərazinin 60% - ni hansı təbii ünsürlər tutur? (Çəki: 1)

- ☐ düzənliklər
 - ☐ tektonik zonalar
 - ☐ ohogen qurşaqlar
 - ☒ dağlar
 - ☐ yaylalar
-

Sual: Ərazinin 27% -i hansı yüksəklikdə yerləşir? (Çəki: 1)

- ☐ 300 metr
 - ☐ 500 metr
 - ☐ 800 metr
 - ☒ 1000 metr
 - ☐ 1500 metr
-

Sual: Tinov – Rosso zirvəsi hansı dağlardan başlayır? (Çəki: 1)

- ☐ Tufandağdan
 - ☐ Şahdağdan
 - ☐ Murovdağdan
 - ☒ Böyük Qafqaz
 - ☐ Kiçik Qafqazdan
-

Sual: 8-9 ballıq zəlzələ hansı zəlzələ zonasına aiddir? (Çəki: 1)

- ☐ Kür – Araz ovalığı
 - ☐ Qusar maili düzənliyi
 - ☐ Kür dağarası çökəkliyi
 - ☒ Böyük Qafqazın cənub – şərq, Kiçik Qafqazın Gəncə ətrafı, Zəngəzur dağları
 - ☐ Talış dağları, Qobustan
-

Sual: Güclü yağışlar, qar əriməsi, seysitik hadisələr hansı təbiət hadisəsinə zəmin yaradır? (Çəki: 1)

- ☐ zəlzələyə
 - ☐ sunamiyə
 - ☒ sürüşməyə
 - ☐ yağanların əmələ gəlməsinə
 - ☐ sel hadisələrinə
-

Sual: Baş Qafqaz, Zah silsiləsinin meyilli yağmalarında hansı təbiət hadisələri tez- tez baş verir? (Çəki: 1)

- ☐ süxurların çökməsi
 - ☐ tektonik proseslər
 - ☐ güclü küləklər
 - ☒ sürüşmə hadisələri
 - ☐ suayırıcı silsilənin yaranmasına
-

Sual: Qarabağ vulkanik yaylarında hansı dövr yaşlı vulkanın məhsulları geniş yayılmışdır? (Çəki: 1)

- ☐ I dövr
 - ☐ II dövr
 - ☐ III dövr
 - ☒ IV dövr
 - ☐ V dövr
-

Sual: 250-300- ə yaxın palçıq vulkanları dünya üzrə hansı ölkədə yerləşir? (Çəki: 1)

- ☐ RF
 - ☐ ABŞ
 - ☐ Yaponiya
 - ☒ Azərbaycan
 - ☐ İrlandiya
-

Sual: +14,50C temperaturun respublikanın hansı ərazisinə xoşdur? (Çəki: 1)

- ☐ Naxçıvan MR – na
 - ☐ Araz çay dərəsinə
 - ☒ Kür – Araz ovalığına
 - ☐ Mərkəzi Aran düzənliyinə
 - ☐ Abşeron Yarımadasına
-

Sual: Abşeron yarımadasında 35-45 m/saniyə əsən külək necə adlanır? (Çəki: 1)

- ☐ gilavar
 - ☐ cənub siklonu
 - ☒ xəzri
 - ☐ kontinental Arktik
 - ☐ mülayim dəniz
-

Sual: Abşeron yarımadasına il ərzində nə qədər yağıntı düşür? (Çəki: 1)

- ☐ 800-1200 metr
 - ☒ 200 metr
 - ☐ 1600 – 1800 metr
 - ☐ 200-400 metr
 - ☐ 600 - 1600 metr
-

Sual: Yüksək və orta dağlığın soyuq iqlim tipi nəyin yaranmasına imkan verir? (Çəki: 1)

- ☐ yeraltı suların miqdarının artmasına
 - ☐ turizm sağlamlıq kompleksləri üçün
 - ☐ ildə 2 dəfə məhsul götürməyə
 - ☐ bağçılıq, Üzümçülük, taxılçılıq üçün
 - ☒ yay otlaqları və bıcəklər üçün
-

BÖLMƏ: 3.1 03

Ad	3.1 03
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Böyük Qafqaz sıra dağları Azərbaycan ərazisində hansı zirvədən başlayır? (Çəki: 1)

- ☐ Bazaryurd zirvəsindən
- ☐ Tufandağdan
- ☒ Tinov-Rosso zirvəsindən
- ☐ Şahdağdan
- ☐ Bazardüzü zirvəsindən

Sual: Kiçik Qafqazın əsas oraqrafik vahidləri hansılardır? (Çəki: 1)

- ☐ Gəncə-Qazax, Qarabağ və Mil düzənlikləri
 - ☐ Pestəsər, Burovar silsilələri, Lənkəran ovalığı
 - ☐ Dərələyəz, Zəngəzur silsilələri
 - ☒ Şahdağ, Murovdağ, Qarabağ silsilələri və s.
 - ☐ Arazboyu düzənliyi, Göyçə gölü
-

Sual: Kaynazoy erasında Böyük və Kiçik Qafqaz dağları güclü qalxmaya məruz qaldığından onlar arasında hansı səth forması yaranmışdır? (Çəki: 1)

- ☐ Kür-Araz ovalığı
 - ☐ Qusar maili düzənliyi
 - ☒ Kür dağarası çökəkliyi
 - ☐ Zəngəzur dağları
 - ☐ Göyçə gölü
-

Sual: Sürüşmə hadisəsi neçə baş verir? (Çəki: 1)

- ☒ sukeçirən qumlu laylarda qrunut sularının sürüşərkən təbəqə yaratması nəticəsində
 - ☐ kontinental hava kütlələrinin temperaturu aşağı salması ilə əlaqədar
 - ☐ qidalanma xüsusiyyətləri və sululuq dərəcəsinə görə
 - ☐ rütubətli havada tədricən çürüyən nazik torflu torpaqlarda
 - ☐ coğrafi təbəqənin eynicinsli sahələrində
-

Sual: Azərbaycanda ən qədim süxurlar hansı ərazilərdə üzə çıxır? (Çəki: 1)

- ☒ Naxçıvanda (Dərələyəz), Tovuzda
 - ☐ Abşeron sahillərində
 - ☐ maqmatik süxurların yayıldığı dağlıq ərazilərdə
 - ☐ Cənub-Şərqi Şirvanda
 - ☐ Acınohur alçaqdağlığında
-

Sual: IV dövr yaşlı vulkanizm məhsulları respublikanın hansı ərazilərində geniş yayılmışdır? (Çəki: 1)

- ☐ Sədərək qalxmasında
 - ☐ Böyük Qafqazın yüksək dağlıq hissələrində
 - ☒ Qarabağ vulkan yaylasında
 - ☐ Siyəzən zonasında
 - ☐ Samur-Dəvəçi ovalığında
-

Sual: Respublikada buxarlanma qabiliyyətinin illik miqdarı nə qədərdir? (Çəki: 1)

- ☐ 500-800 mm arasında
- ☐ 600-900 mm arasında
- ☐ 700-1000 mm arasında
- ☐ 750-1200 mm arasında
- ☒ 800-1400 mm arasında

Sual: Ən qədim süxurlar nədən ibarətdir? (Çəki: 1)

- ☒ qum daşlarından, gildən, əhəng daşlarından
 - ☐ qum tirələrindən
 - ☐ balıqqulaqlı çöküntülərdən
 - ☐ çay daşları, çınqıllardan
 - ☐ vulkan külləri, lavalardan
-

Sual: Günəşli saatların ən yüksək miqdarı hansı ərazidə müşahidə edilir? (2900 saat/il) (Çəki: 1)

- ☒ Naxçıvanın Arazboyu düzənliklərinin cənubunda
 - ☐ Alazan-Əyriçay çökəkliyində
 - ☐ Qusar maili düzənliyində
 - ☐ Şollar düzənliyində
 - ☐ Böyük Qafqaz dağlarının yüksək zirvələrində
-

Sual: Böyük və Kiçik Qafqazda günəşli saatların miqdarı nə qədərdir? (Çəki: 1)

- ☐ 1400-1600 saat il
 - ☐ 1700 – 1900 saat il
 - ☐ 2000 – 2200 saat il
 - ☒ 2100 – 2400 saat il
 - ☐ 2200 – 2600 saat il
-

Sual: Tropik hava kütlələri dedikdə, nə başa düşülür? (Çəki: 1)

- ☒ respublikanın ərazisinə cənubdan daxil olan küləklər
 - ☐ Avropa üzərindən keçəcək Şimali Qafqaz və Qara dənizdən daxil olan hava kütlələri
 - ☐ Qərbi Sibir, Rusiyanın Avropa hissəsində yaranıb Azərbaycan ərazisinə soyuq hava temperaturu gətirən kütlələr
 - ☐ Aralıq dənizi, İranın və Kiçik Asiya üzərində yaranan, Azərbaycana Şimali Qafqazdan daxil olur
 - ☐ Xəzər dənizi ilə Azərbaycan ərazisi arasındakı təzyiq fərqlərindən yaranan hava kütlələri
-

Sual: Respublikamızın ən çox hansı zonalarında küləkdə işləyən elektrik stansiyaları yaratmaq mümkündür? (Çəki: 1)

- ☒ Abşeron yarımadası, Qobustanda
 - ☐ Kür-Araz ovalığında
 - ☐ Naxçıvan MR-da Azərbaycan düzənliyində
 - ☐ Cənub-Şərqi Şirvan ovalığında
 - ☐ Kürətrafi ərazilərdə
-

Sual: Respublikada havanın ən aşağı temperaturu yüksək dağlıqda nə qədər müşahidə edilmişdir? (Çəki: 1)

- ☐ – 10 – 15°C

- ☐ – 20 – 25°C
- ☐ – 30 – 35°C
- ☒ – 40- 45°C
- ☐ – 45 – 50°C

BÖLMƏ: 3.2 01

Ad	3.2 01
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hazırda dünya əhalisi ildə neçə nəfər artır? (%-lə göstərmək olar) (Çəki: 1)

- ☐ 70 milyon (1,27%)
- ☒ 80 mly (1,33%)
- ☐ 65 mly (1,15%)
- ☐ 50 mly (1,10%)
- ☐ 40 mly (1,8%)

Sual: Dünya ölkələri içərisində hansı ölkələr ən yüksək urbanizasiyaya məruz qalmışdır? (Çəki: 1)

- ☐ Mərkəzi Asiya ölkələri
- ☐ Braziliya, Meksika
- ☐ Yaponiya, Çin
- ☒ Sinqapur, Belçika
- ☐ ABŞ, Kanada

Sual: Dünyada neçə aqlomerasiyalar var? (Çəki: 1)

- ☐ 150-dən çox
- ☐ 220
- ☒ 330-a yaxın
- ☐ 400 yaxın
- ☐ 80-ə yaxın

Sual: Ən çox aqlomerasiya hansı ölkədədir? (Çəki: 1)

- ☐ ABŞ- da
- ☐ Böyük Britaniyada
- ☒ Çində
- ☐ Yaponiyada
- ☐ RF-da

Sual: Respublikada əhalinin orta sıxlığı hər kvadrat kilometrə neçə nəfərdir? (Çəki: 1)

- ☐ 80 nəfər
- ☒ 95 nəfər
- ☐ 100 nəfər
- ☐ 120 nəfər
- ☐ 77 nəfər

BÖLMƏ: 3.2 02

Ad	3.2 02
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Neçənci illərdə dünya əhalisinin illik artımı ən yüksək həddə çatmışdır? (Çəki: 1)

- ☒ 1985- 90-cı illərdə
- ☐ 1960-65-ci illərdə
- ☐ 1970-75-ci illərdə
- ☐ 1980-84-cü illərdə
- ☐ 1992-1997-ci illərdə

Sual: Ən radikal demoqrafik siyasət hansı ölkələrə aiddir? (Çəki: 1)

- ☐ ABŞ, Böyük Britaniya
- ☐ AFR, Fransa
- ☐ İtaliya, İspaniya
- ☐ RF-sı, Pribaltika dövlətləri
- ☒ Yaponiya, Çin

Sual: Urbanizasiya əraziləri qurunun və əhalinin neçə %-ni özündə birləşdirir? (Çəki: 1)

- ☐ 2% (quru); 3% (əhali)
- ☐ 1,5% (quru); 25% (əhali)
- ☒ 1% (quru); 47% (əhali)
- ☐ 3% (quru); 50% (əhali)
- ☐ 0,5% (quru); 15% (əhali)

Sual: Hansı ölkədə ən çox meqolopolislərə rast gəlinir? (Çəki: 1)

- ☐ Yaponiya
- ☐ Böyük Britaniya
- ☐ AFR
- ☐ Braziliya
- ☒ ABŞ

Sual: Azərbaycanda əhalinin ən yüksək artımı necənci illərdə olmuşdur? (Çəki: 1)

- ☐ 1950-ci illərdə
 - ☒ 1960-cı illərdə
 - ☐ 1970-ci illərdə
 - ☐ 1980-i illərdə
 - ☐ 1990-cı illərdə
-

Sual: Bir neçə əsr bundan əvvəl, ilk şəhərlər harada salınmışdır? (Çəki: 1)

- ☐ Cənubi Afrikada
 - ☐ Çində
 - ☐ Volqa-Ural çayları ətrafında
 - ☒ Dəclə – Fərat, Nil çayları ətrafında
 - ☐ Baltik dənizi sahilində
-

Sual: İri şəhərlərdə ekoloji vəziyyətin gərgin olması nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ ərazi problemləri və təbii artımın aşağı olması ilə bağlı
 - ☐ kənd təsərrüfatı ilə əlaqədar
 - ☐ nəqliyyatın çoxalması ilə bağlı
 - ☐ ekoloji təhlükəsizliyin gözlənilməsi ilə əlaqədar
 - ☒ antropogen təsirin yüksək olması ilə əlaqədar
-

BÖLMƏ: 4.1 01

Ad	4.1 01
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Faydalı qazıntılar nəyə deyilir? (Çəki: 1)

- ☐ yüksək dağların daha çox rütubətlənən yamaclarına
 - ☐ mülayim soyuq iqlim şəraitində yaranan meşə landşaftına
 - ☐ yüksək təzyiqli sahələrə doğru üfüqi istiqamətdə havanın yerdəyişməsinə
 - ☒ cəmiyyətin müxtəlif tələblərini təmin etməyə lazım olan mineral süxurlara
 - ☐ maqmatik, metamorfik, həm də çöküntü mənşəli süxurlara
-

Sual: Alunit yataqlarına görə Azərbaycan dünyada neçənci yeri tutur? (Çəki: 1)

- ☐ 1-ci
 - ☒ 2-ci
 - ☐ 3-cü
 - ☐ 4-cü
 - ☐ 5-ci
-

Sual: Azərbaycanda volfram filizləri hansı ərazilərdə müəyyənləşdirilmişdir? (Çəki: 1)

- ☐ Ağdərədə
 - ☐ Kəlbəcər çayı yaxınlığında
 - ☐ Veynəli (Tovuz)
 - ☐ Zəd yatağı (Kəlbəcər)
 - ☒ Ordubad
-

Sual: Dünyanın əsas qızıl yatağı hansı ölkənin payına düşür? (Çəki: 1)

- ☐ Yaponiya
 - ☐ Yunanıstan
 - ☐ Əlcəzair
 - ☒ ÇAR
 - ☐ Cənubi Amerika
-

Sual: Respublikanın qızıl yataqlarında tədqiqat işlərinin neçə illik tarixi var? (Çəki: 1)

- ☐ 50 illik
 - ☐ 60 illik
 - ☒ 70 illik
 - ☐ 80 illik
 - ☐ 20 illik
-

Sual: Respublika ərazisinin neçə %-i neft və qaz cəhətdən perspektivlidir? (Çəki: 1)

- ☐ 50%-i
 - ☐ 60%-i
 - ☒ 70%-i
 - ☐ 80%-i
 - ☐ 20%-i
-

Sual: Abşeron yarımadasındakı neft yataqları artıq neçə illərdən artıqdır ki, istismar olunur? (Çəki: 1)

- ☐ 50 ildən artıq
 - ☐ 70 ildən artıq
 - ☐ 80 ildən artıq
 - ☐ 120 ildən artıq
 - ☒ 150 ildən artıq
-

Sual: Zəngin neft və qaz yataqları hansı ərazilərdə kəşf edilmişdir? (Çəki: 1)

- ☐ Qəbələ, Qax rayonlarında
 - ☐ Acınohur – Ceyrangöl ovalığında
 - ☐ Şərur – Ordubad düzündə
 - ☒ Abşeron, Bakı arxipelaqında
 - ☐ Böyük Qafqazın cənub yamacında
-

Sual: Respublikanın hansı əraziləri neft ilə əlaqədar geniş imkanlara malikdir? (Çəki: 1)

- ☐ respublikanın cənub rayonları
- ☐ respublikanın şərq rayonları
- ☐ respublikanın bütün əraziləri
- ☒ respublikanın qərb rayonları
- ☐ respublikanın şimal rayonları

Sual: Azərbaycanda nə qədər (sayı) orta və kiçik ölçülü barit yataqları aşkar edilmişdir? (Çəki: 1)

- ☐ 5-ə yaxın
- ☐ 8-ə yaxın
- ☐ 10-a yaxın
- ☐ 15-ə yaxın
- ☒ 20-yə yaxın

Sual: Respublikanın duz yataqları harada yerləşir? (Çəki: 1)

- ☐ Qazax, Daş Salahlı
- ☐ Şəki-Zakatala, Katexçay
- ☒ Nehrəm – Naxçıvan
- ☐ Gəncə – Qazax, Alunitdağ
- ☐ Aşağı Kür, Şirvan, Hacıqabul

BÖLMƏ: 4.1 02

Ad	4.1 02
Suallardan	45
Maksimal faiz	45
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Faydalı qazıntıların ehtiyatına nə deyilir? (Çəki: 1)

- ☐ dövlət kompleksləri
- ☐ nazik torflu torpaqlar
- ☐ palçıq vulkanları
- ☒ yer qatlarındakı mineral xammal
- ☐ kəynazoy yaşlı çöküntü süxurları

Sual: Faydalı qazıntı yatağını istismar etmək üçün nəyi müəyyən etmək lazımdır? (Çəki: 1)

- ☐ təbii ərazi kompleksini
- ☐ landşaft zonallığını
- ☐ geomorfoloji prosesləri, yüksəklik qurşaqlarını və iqlim şəraitini
- ☐ yumşaq süxur kütlələrini

☒ xammal ehtiyatını, zərərli komponentlərin miqdarını

Sual: Sənaye kondisiyası nədir? (Çəki: 1)

- ☐ son məhsul istehsal olunan sahə
 - ☐ ilkin emaldan keçən yarımfabrikatların son məhsula çevrilməsi
 - ☐ material tutumlu sahələr
 - ☒ sənaye üçün əlverişli olan ən kiçik göstərici
 - ☐ sənaye sahələrinin formalaşması
-

Sual: Mədən sənayesi nəyə deyilir? (Çəki: 1)

- ☒ yataqların kəşfi, onların zənginləşdirilməsi ilə məşğul olan sənaye sahələri
 - ☐ 50 növdən çox məhsul istehsal edən sahələr
 - ☐ neft mədənləri üçün avadanlıq istehsal edən sahələr
 - ☐ hazır məhsullar istehsal edən sənaye sahələri
 - ☐ ehtiyat hissələri istehsal edən sənaye sahələri
-

Sual: Daşkəsən mədənində dəmir istehsal edilərkən, hansı qiymətli ehtiyatın itkisinə yol verilir? (Çəki: 1)

- ☐ xromun
 - ☐ kobalt filizinin
 - ☐ volframın
 - ☒ alunitin
 - ☐ mis ehtiyatının
-

Sual: Zəylik alunit yatağı respublikada hansı məhsulun istehsalı üçün əsas xammaldır? (Çəki: 1)

- ☐ misin
 - ☐ qızılın
 - ☐ volfromun
 - ☐ kvarsın
 - ☒ alüminiumun
-

Sual: Göydərə filiz yatağı hansı ehtiyatın istehsalı üçün əlverişlidir? (Çəki: 1)

- ☐ qrafitin
 - ☐ kvarsın
 - ☐ fosforitin
 - ☒ xromun
 - ☐ asbestin
-

Sual: Kobalt filizi yataqları hansı ərazilərdə yerləşir? (Çəki: 1)

- ☐ Şorbulaq yatağı (Naxçıvan)
- ☐ Gümüşlü yatağı (Naxçıvan)
- ☒ Meğri-Ordubad zonalarındakı yataq
- ☐ Qoşa yatağı (Tovuz)

☐ Qızılqulaq yatağı (Kəlbəcər)

Sual: Volframın əsas istehlakçısı nədir? (Çəki: 1)

- ☒ qara metallurqiya
 - ☐ polad
 - ☐ dəmir
 - ☐ civə
 - ☐ çuqun
-

Sual: Mis hansı sənaye xüsusiyyətlrinə malikdir? (Çəki: 1)

- ☐ tez dartılır
 - ☐ asanlıqla sınır
 - ☐ tez əyilir
 - ☐ davamlı deyil, çətin döyülür
 - ☒ davamlıdır, yaxşı döyülür
-

Sual: Son zamanlar Daşkəsəndə ümumi ehtiyatı neçə ton olan qızıl ehtiyatı aşkar edilmişdir? (Çəki: 1)

- ☐ 80 ton
 - ☐ 90 ton
 - ☐ 100 ton
 - ☐ 120 ton
 - ☒ 150 ton
-

Sual: Mütəxəssislərin fikrincə respublika ərazisinin yer altında olan qızıl ehtiyatının neçə tondan çox olması ehtimal olunur? (Çəki: 1)

- ☐ 100 ton
 - ☐ 300 ton
 - ☐ 460 ton
 - ☐ 540 ton
 - ☒ 650 ton
-

Sual: Son illər hansı rayonlarda zəngin neft yataqları kəşf edilib istismara verilib? (Çəki: 1)

- ☐ Zəngəzur ərazisində, Qapıcıq-Soyuqdağ hissəsində
 - ☐ Böyük Qafqazın şimal-şərq yamacında (Gil-gil çay dərəsində)
 - ☒ Şərqi Gürcüstanda, Şəmkirdə (Tərsdəllər)
 - ☐ Acınohurda alçaq tirələrin güney yamaclarında (Türyançay hissəsində)
 - ☐ Qusarçayın yaxınlığında (Kuzun kəndi ətrafında)
-

Sual: Hazırda keçən dövr ərzindən respublikanın potensial neft ehtiyatının nə qədəri (çoxu və ya azı) mənimsənilmişdir? (Çəki: 1)

- ☐ 5/1-dən azı
- ☒ 5/2-dən çoxu

- ☐ 5/3-dən azı
 - ☐ 5/4-dən çoxu
 - ☐ demək olar ki, hamısı
-

Sual: Qaz ehtiyatının neçə %-i dənizdə kəşf edilmiş qaz yataqlarının payına düşür? (Çəki: 1)

- ☐ 50%-i
 - ☐ 70%-i
 - ☒ 80%-i
 - ☐ 90%-i
 - ☐ 40%-i
-

Sual: Qaz kondensat ehtiyatının neçə %-dən çoxu dəniz yataqlarında cəmlənmişdir? (Çəki: 1)

- ☐ 20%-i
 - ☐ 30%-i
 - ☐ 80%-i
 - ☒ 90%-i
 - ☐ 40%-i
-

Sual: Neft və qaz ehtiyatına görə digər rayonlardan hansı ərazilər fərqlənir? (Çəki: 1)

- ☐ Şamaxı (Dağlıq Şirvan) rayonu
 - ☐ Alazan – Əyriçay rayonu
 - ☐ Zakatala – Lahıc rayonu
 - ☒ Abşeron, Muğan-Salyan, Xaçmaz əraziləri
 - ☐ Samur-Dəvəçi rayonu
-

Sual: 150 ildən artıq müddətdə Azərbaycanda nə qədər neft çıxarılmışdır? (Çəki: 1)

- ☐ 800 mln tondan çox
 - ☐ 900 mln tondan çox
 - ☐ 1 milyard tondan çox
 - ☐ 1 milyard 200 milyon ton
 - ☒ 1 milyard 400 milyon ton
-

Sual: Neft və qaz ehtiyatı neçə metr dərinlikdə müəyyən edilmişdir? (Çəki: 1)

- ☐ 500 metr
 - ☐ 800 metr
 - ☐ 1000 metr
 - ☐ 200 metr
 - ☒ 3000 metr
-

Sual: Texniki xammal qrupuna hansı qeyri filiz qazıntı ehtiyatları aiddir? (Çəki: 1)

- ☐ apatit, fosfarit
- ☐ nafrit, kalinit, maqnezit duzları

- ☐ kükürd, karbonat süxurları
 - ☒ almaz, qrafit, asbest
 - ☐ sement xammalı, silikal süxurlar, təbaşir
-

Sual: Asbestin başqa adı nədir? (Çəki: 1)

- ☐ şüşə xammalı
 - ☐ örtük materialı
 - ☒ yanmayan lift
 - ☐ məlumat daşı
 - ☐ sement xammalı
-

Sual: Asbest nə kimi xarakterə malikdir? (Çəki: 1)

- ☐ kobud, cilalanmayan
 - ☒ çox incə və davamlı
 - ☐ parçalanmayan
 - ☐ böyük temperatura davam gətirməyən
 - ☐ tez qırılan
-

Sual: Ölkəmizdə asbest yataqları hansı ərazidə yerləşir? (Çəki: 1)

- ☐ Ağdərə yaxınlığında
 - ☐ Daşkəsən rayonunda
 - ☐ Goranboy rayonu ərazisində
 - ☐ Zəngilan yaxınlığında, Göy-Gölün Çovdar kəndi yaxınlığında
 - ☒ Kəlbəcərin Comərd kəndi, Laçın rayonunun İpək kəndi yaxınlığında
-

Sual: Məmulat daşlarından hansı sahələrdə geniş istifadə edilir? (Çəki: 1)

- ☐ dəqiq di hazırların hazırlanmasında
 - ☐ müxtəlif laborator iş avadanlıqlarının hazırlanmasında
 - ☐ abidələrin bəzədilməsi işlərində
 - ☒ zərgərlik məlumatlarının, müxtəlif güldanların hazırlanmasında
 - ☐ tibb ləvazimatlarında
-

Sual: Respublika ərazisində fosforlu filizlər hansı ərazilərdən çıxarılır? (Çəki: 1)

- ☒ Naxçıvanda – Danzik, Gümüşlü yataqları
 - ☐ Qazax (Daş Salahlı)
 - ☐ Neftçala, Xilli
 - ☐ Balakən, Zakatala, Filizçay
 - ☐ Goranboy, Ağcakənd
-

Sual: Bordan hansı sənaye sahələrində geniş istifadə edilir? (Çəki: 1)

- ☒ şüşə, keramika sahəsində, qara və əlvan metallurgiyada
- ☐ istehlak malları istehsalında
- ☐ maşınqayırmada – dəzgah və avadanlıq sahəsində
- ☐ boyayıcı maddə kimi

☐ yem bitkiləri sahəsində

Sual: Respublikada bor yataqları harada yerləşir? (Çəki: 1)

- ☐ İsmayılıda
 - ☐ Ağsuda
 - ☐ Göyçayda
 - ☐ Şirvanda
 - ☒ Culfada
-

Sual: Tikinti materiallarının çıxarılmasına görə keçmiş SSRİ respublikaları arasında respublikamız neçənci yeri tuturdu? (Çəki: 1)

- ☐ 1-ci
 - ☒ 2-ci
 - ☐ 3-cü
 - ☐ 4-cü
 - ☐ 5-ci
-

Sual: Mərkəzi yataqları harada yerləşir? (Çəki: 1)

- ☐ Kürdəmirdə
 - ☐ Zərdabda
 - ☐ İmişlidə
 - ☐ Saatlıda
 - ☒ Əskəranda
-

Sual: Dəniz yataqlarında qaz kondensat ehtiyatının necə % - i toplanmışdır? (Çəki: 1)

- ☐ 80%
 - ☐ 30%
 - ☐ 20%
 - ☒ 90%
 - ☐ 40%
-

Sual: 1 milyard 400 milyon tondan çox neft Azərbaycanda neçə il müddətində çıxarılmışdır? (Çəki: 1)

- ☐ 50 il
 - ☐ 80 il
 - ☐ 100 il
 - ☐ 120 il
 - ☒ 150 il
-

Sual: Respublikanın 3000 metr dərinliyində hansı ehtiyatları müəyyən edilmişdir? (Çəki: 1)

- ☐ yanar şistlər
- ☐ molibden
- ☐ seolit

- ☒ neft və qaz
 - ☐ qurğuşun, sink
-

Sual: Respublikanın əsas sərvətləri olan neft və qazın necə mlrd ton olması müəyyən olunur? (Çəki: 1)

- ☐ 12 mlyrd ton
 - ☒ 10 mlyrd ton
 - ☐ 8 mlyrd ton
 - ☐ 6 mlyrd ton
 - ☐ 5 mlyrd ton
-

Sual: Almaz, qrafit, asbest – qeyri – filiz qazıntı ehtiyatlarının hansı qrupuna aid olunur? (Çəki: 1)

- ☒ texniki xammal qrupuna
 - ☐ zərgərlik məmulatlarına
 - ☐ sintetik məmulatlar qrupuna
 - ☐ dəqiq metallar qrupuna
 - ☐ dəniz – beton xammal qrupuna
-

Sual: Yanmayan elifin texniki adı nədir? (Çəki: 1)

- ☐ şüşə
 - ☐ örtük materiallar
 - ☐ məmulat daşı
 - ☒ asbest
 - ☐ sement
-

Sual: Çox incə və davamlılıq xüsusiyyətlərinə hansı faydalı qazıntı ehtiyatı aiddir? (Çəki: 1)

- ☐ torf
 - ☐ aspid sisləri
 - ☐ kobalt
 - ☒ asbest
 - ☐ manqan
-

Sual: Kağız və karton (yüksək növ) istehsalında hansı faydalı qazıntıdan istifadə olunur? (Çəki: 1)

- ☒ barıt
 - ☐ mis
 - ☐ qurğuşun
 - ☐ molibden
 - ☐ seolit
-

Sual: Zərgərlik işlərində və müxtəlif güldanların hazırlanmasında hansı ehtiyatlardan istifadə olunur? (Çəki: 1)

- ☐ gümüş

- ☐ sürmə
 - ☐ seolit
 - ☒ məmulat daşları
 - ☐ qurğuşun
-

Sual: Kənd təsərrüfatında gübrə kimi işlədilən hansı faydalı qazıntı ehtiyatıdır? (Çəki: 1)

- ☐ dəniz filizi
 - ☐ kobalt
 - ☐ volfram
 - ☒ fosforlu filizlər
 - ☐ molibden
-

Sual: Naxçıvanda – Danzik, Gümüşlü yataqlarından hansı faydalı qazıntı ehtiyacları çıxarılır? (Çəki: 1)

- ☒ fosforlu filizlər
 - ☐ manqan
 - ☐ civə
 - ☐ arsen
 - ☐ mis
-

Sual: Keramika sahəsində; qara və əlvan metallurgiyada hansı ehtiyatdan geniş istifadə olunur? (Çəki: 1)

- ☐ sürmə
 - ☐ bentonit gil
 - ☐ xrom
 - ☒ bor
 - ☐ sink
-

Sual: Culfada ən çox hansı ehtiyatın yataqları yerləşir? (Çəki: 1)

- ☐ kvars qumu
 - ☐ gips yatağı
 - ☐ kükürd kolçedan
 - ☒ bor yataqları
 - ☐ barıt yatağı
-

Sual: Respublikamız SSRİ dövründə tikinti ehtiyatlarına görə neçənci yeri tuturdu? (Çəki: 1)

- ☐ 5-ci
 - ☐ 3-cü
 - ☒ 2 – ci
 - ☐ 1 – ci
 - ☐ 4-cü
-

Sual: Əsgəranda ən çox yayılan hansı faydalı qazıntı ehtiyatıdır? (Çəki: 1)

- ☐ mərmər yatağı
- ☐ əhəngdaşı
- ☐ inşaətdamı
- ☒ mergel yatağı
- ☐ divardaşı

Sual: Şüşə sənayesində çox hansı ehtiyatdan istifadə olunur? (Çəki: 1)

- ☐ üzlük daşı
- ☒ kvars qumu
- ☐ almazdan
- ☐ pənzadan
- ☐ perlit

BÖLMƏ: 5.1 01

Ad	5.1 01
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Çox məqsədli istifadə xarakterinə malik hansı təbii ehtiyatları tanıyırsınız? (Çəki: 1)

- ☐ kosmik resursları
- ☐ rekreasiya ehtiyatları
- ☐ bitki və heyvanat aləmi
- ☒ su, torpaq, meşə
- ☐ tikinti materialları

Sual: Dünyanın quru hissəsinin neçə faizi mənimsənilib? (Çəki: 1)

- ☐ 20%-i
- ☐ 35%-i
- ☐ 47%-i
- ☒ 55%-i
- ☐ 6,1%-i

Sual: Aridləşmə nədir? (Çəki: 1)

- ☐ zibilliklərin artması
- ☐ hasilat sənayesinin inkişafı
- ☐ yeraltı suların çoxalması
- ☒ torpaqda nəmliyin azalması
- ☐ torpaq əmələ gəlmə prosesində intensiv mikroorqanizmlərin çoxalması

Sual: Azərbaycan Respublikası torpaq fondu nə qədərdir? (Çəki: 1)

- ☐ 1,2 milyon ha
 - ☐ 3.4 mly ha
 - ☐ 6,1 mly ha
 - ☒ 8,6 mly ha
 - ☐ 10,7 mly ha
-

Sual: Respublikada hər adambaşına nə qədər kənd təsərrüfatına yararlı sahə düşür? (Çəki: 1)

- ☒ 0,60 ha
 - ☐ 0,20 ha
 - ☐ 0,30 ha
 - ☐ 0,40 ha
 - ☐ 0,70 %
-

Sual: Respublikada eroziya prosesinin qarşısını almaq məqsədilə hansı tədbirlər keçirilməlidir? (Çəki: 1)

- ☐ süni suvarma işləri aparılmalıdır
 - ☐ dövriyyəli-qapalı su təchizatına keçmək
 - ☒ meşə-mühafizə zolaqları salınmalıdır
 - ☐ istisevər bitkilərə şərait yaradılmalıdır
 - ☐ terraslaşdırma işləri aparılmalıdır
-

Sual: Şoranlaşmış torpaqlar ən çox hansı ərazidə yayılmışdır? (Çəki: 1)

- ☒ Kür-Araz ovalığında
 - ☐ Lənkəran-Astara zonasında
 - ☐ Naxçıvan Muxtar Respublikasında
 - ☐ Kiçik Qafqazın şimal-şərq yamacında
 - ☐ Abşeron yarımadasında
-

Sual: Ən çox kimyəvi zəhərləyici maddələrlə hansı ərazilər dərmanlanıb? (Çəki: 1)

- ☒ Kür-Araz ovalığı
 - ☐ Acınohur – Ceyrangöl alçaqdağlığı
 - ☐ Qarabağ-Mil düzü
 - ☐ Lənkəran ovalığı, Talış dağlarının alçaq hissələri
 - ☐ Gəncə-Qazax düzü
-

Sual: Çirklənmiş, zibillənmiş torpaqlar hansı regionlarda daha çoxdur? (Çəki: 1)

- ☐ Quba-Qusar
 - ☐ Lənkəran-Astara
 - ☐ Samur-Dəvəçi, Zakatala-Lahıc
 - ☐ İsmayilli – Qəbələ
 - ☒ Naxçıvan MR, Daşkəsən – Qazax, Abşeron
-

Sual: Su, torpaq, meşə resursları xarakterinə görə hansı təbii ehtiyatlara aid edilir? (Çəki: 1)

- ☒ Çoxməqsədli istifadə xarakterinə görə
 - ☐ müxtəlif sənaye istehsalına görə
 - ☐ tibb ləvazimatlarında istifadəsinə görə
 - ☐ kağız və karton istehsalına görə
 - ☐ tikinti sənayesində istehsalına görə
-

Sual: Afrika; MDB; Xarici Asiya; Şimali-Cənubi Amerika dövlətləri hansı resurslarına görə fərqlənilir? (Çəki: 1)

- ☐ su resurslarına
 - ☐ meşə resurslarına
 - ☐ rekreasiya resurslarına
 - ☒ torpaq resurslarına
 - ☐ iqlim resurslarına
-

Sual: Torpaqların eroziyası, çirklənməsi, şoranlaşması nə adlanır? (Çəki: 1)

- ☐ iqtisadi səmərə
 - ☒ deqradasiya
 - ☐ səhrələşmə
 - ☐ perspektivlilik
 - ☐ səhrələşmə
-

Sual: 55% - i mənimsənilən dünyanın hansı hissəsidir? (Çəki: 1)

- ☐ Dünya okeanı
 - ☐ Meşə sahələri
 - ☐ Rekreasiya sərvətləri
 - ☒ quru sahələr
 - ☐ buzlaq sahələri
-

Sual: Yeni ərazilərin mənimsənilməsi hansı ehtiyatla bağlı çalışmamazlıqlara aradan götürür? (Çəki: 1)

- ☐ şirin su ehtiyatını əldə etmək üçün
 - ☐ yeni bioloji müxtəliflikləri aşkarlamaq üçün
 - ☐ təzə ehtiyatların kəşf etmək üçün
 - ☒ torpaq resursları ilə bağlı
 - ☐ yeni rekreasiya imkanlarını inkişaf etdirmək üçün
-

Sual: 6% - dünyanın hansı hissəsinin ehtiyatlarının mənimsənilməsini göstərir? (Çəki: 1)

- ☐ su ehtiyatları
- ☐ buzlaqlar
- ☐ meşələr
- ☒ torpaq

☐ rekreasiya

Sual: Abidləşmə, eroziya prosesləri torpaqda nə kimi dəyişikliklərə gətirir? (Çəki: 1)

- ☒ məhsuldarlığının azalmasına
 - ☐ mikroorqanizmlərin çoxalmasına
 - ☐ kəmliyin artmasına
 - ☐ süxurların parçalanmasına
 - ☐ akkumulyasiya proseslərinə
-

Sual: Nəmliyin artması torpağa necə təsir edir? (Çəki: 1)

- ☐ yeraltı suların çoxalmasına
 - ☐ torpaqların su altında qalmasına
 - ☐ intensiv mikroorqanizmlərin artmasına
 - ☒ abidləşməyə
 - ☐ şoranlaşmaya
-

Sual: 4,2 mly ha torpaq fondu hansı təsərrüfat sahəsi üçün yararlıdır? (Çəki: 1)

- ☐ sənaye sahələri üçün
 - ☐ nəqliyyat üçün
 - ☐ tikinti sahələri üçün
 - ☒ kənd təsərrüfatı üçün
 - ☐ əkin sahələri üçün
-

Sual: 2,2 mly ha torpağın hansı sahələrinə aiddir? (Çəki: 1)

- ☐ əkin torpaqlarına
 - ☐ çox illik bitkilərə
 - ☒ otlaq sahələrə
 - ☐ biçənəklərə
 - ☐ şoranlaşmış torpaqlara
-

Sual: Suvarılan əkin torpaqlarının sahəsini göstərin (respublikada) (Çəki: 1)

- ☐ 800 min ha
 - ☐ 730,5 min ha
 - ☐ 564 min ha
 - ☐ 421 min ha
 - ☒ 950 min ha
-

Sual: Kənd təsərrüfatına yararlı torpaqların necə hissəsi istifadə olunur? (Çəki: 1)

- ☐ 1/5 hissəsi
 - ☐ 1/4 hissəsi
 - ☒ 1/3 hissəsi
 - ☐ 1/2 hissəsi
 - ☐ bütün sahələr
-

Sual: 44,2% torpaq fondu torpaq qanununa görə hara aid edilmişdir? (Çəki: 1)

- ☐ kənd təsərrüfatına
 - ☐ mənzil – kommunal təsərrüfatına
 - ☐ xüsusi qorunan ərazilərə
 - ☒ dövlət mülkiyyətinə
 - ☐ otlaq sahələrinə
-

Sual: 24/4% torpaq fondunun əhalinin şəxsi mülkiyyətinə ayrılması haqqında qanun kimi tərəfindən verilmişdir? (Çəki: 1)

- ☐ Nazirlər kabineti
 - ☒ Milli Məclis
 - ☐ Xəritəçəkmə və Torpaq komitəsi
 - ☐ Ekoloji Nazirliyi
 - ☐ Əhalinin Sosial və Müdafiə Fondu
-

Sual: Respublikanın 34% əkin sahələri ilə bağlı nə kimi dəyişiklik baş vermişdir? (Çəki: 1)

- ☐ səhralaşmaya məruz qalmışdır]
 - ☐ şoranlaşmışdır
 - ☐ münbitliyini itirmişdir
 - ☒ eroziyaya uğramışdır
 - ☐ minerallaşmışdır
-

Sual: Sular vasitəsilə torpağın münbit qatının hər il yuyulması nə qədər sahəni (ha) əhatə etmişdir? (Çəki: 1)

- ☐ 480 min ha artıq
 - ☐ 900 min ha
 - ☐ 1 mly ha az
 - ☐ 1,2 mly ha
 - ☒ 1,5 mly ha artıq
-

Sual: Heyvandarlığın inkişafı, meşələrin qırılması dağlıq ərazilərdə nə kimi dəyişikliklərə gətirir? (Çəki: 1)

- ☐ istehsal və əhalinin məhdud ərazidə toplanmasına
 - ☐ sürüşmə hadisələrinin çoxalmasına
 - ☐ nəqliyyatın və əmək resurslarının artmasına
 - ☒ eroziya proseslərinin artmasına
 - ☐ hasilat sənayesinin bölgələrə meyl etməsinə
-

BÖLMƏ: 5.1 02

Ad

5.1 02

Suallardan

27

Maksimal faiz

27

Sualları qarışdırmaq



Sual: Torpaq fondunun böyüklüyünə görə fərqlənən hansı ölkələri tanıyırsınız? (Çəki: 1)

- ☐ İspaniya, Almaniya
- ☐ Latviya, Belorusiya
- ☐ Özbəkistan, İraq, Suriya
- ☐ BƏƏ, Azərbaycan, Gürcüstan, Küveyt, Koreya
- ☒ Afrika, MDB, Xarici Asiya, Şimali, Cənubi Amerika

Sual: Dünya torpaq fondunun neçə faizi becərilir? (Çəki: 1)

- ☐ 7%-i
- ☐ 8%-i
- ☐ 9%-i
- ☐ 10%-i
- ☒ 11%-i

Sual: Deqradasiya nədir? (Çəki: 1)

- ☐ iqtisadi səmərə, kooperasiya
- ☐ mineral – xammal hasilatı, mineral gübrə istehsalı
- ☒ eroziya, çirklənmə, şoranlaşma
- ☐ yarımfabrikat istehsalı karbohidrogen xammalı
- ☐ plastik kütlə, kauçuk müxtəlif lif istehsalı

Sual: Bəşəriyyət deqradasiya prosesi ilə əlaqədar təxminən neçə faiz hektar məhsuldar torpaq sahəsi itirmişdir? (Çəki: 1)

- ☐ 1 mlrd ha (milyard)
- ☒ 2 mlrd ha
- ☐ 3 mlrd ha
- ☐ 5 mlrd ha
- ☐ 1 milyon ha

Sual: Torpaq çatışmamazlığının aradan götürülməsinin ən münasib yolu nədir? (Çəki: 1)

- ☐ tələbat rayonlarına meyl etmək
- ☐ istehsalın istehlakçıya uyğun yerləşdirilməsi
- ☒ yeni ərazilərin mənimsənilməsi
- ☐ nəqliyyat mövqeyinə meyl etməsi
- ☐ rekreasiya imkanlarının çoxşaxəli inkişafını təmin etmək

Sual: Hansı ölkələrdə yeni torpaqlardan istifadə etmək daha münasibdir? (Çəki: 1)

- ☒ Kanada, Avstraliya, Braziliya
- ☐ Türkiyə, Mərkəzi Asiya, RF

- ☐ Latın Amerikası ölkələri
 - ☐ Okeaniya, Avropa ölkələri
 - ☐ Yaponiya, Koreya, Çin
 - ☐ doğru cavab yoxdur
-

Sual: Tərkibində neçə qram qurğuşun olan torpaq ölü torpaq hesab edilir? (Çəki: 1)

- ☐ 0,7 – 0,8 qr
 - ☐ 1,5 – 1,9 qr
 - ☒ 2 – 3 qr
 - ☐ 4 – 5 qr
 - ☐ 7 – 8 qr
-

Sual: Torpağın məhsuldarlığının azalması hansı proseslərə əsasən baş verir? (Çəki: 1)

- ☐ cansız maddələrin vəhdətindən
 - ☐ mikroorqanizmlərin çoxalmasından
 - ☐ atmosferin qaz tərkibinin formalaşmasından
 - ☒ arıdləşmə, eroziya proseslərindən
 - ☐ süxurların parçalanmasından, akkumulyasiya proseslərindən
-

Sual: Torpaq fondunun neçə hektarı və ya neçə faizi kənd təsərrüfatına yararlıdır? (Çəki: 1)

- ☐ 1,3 mly ha, 17,1 %
 - ☐ 2,7 mly ha, 21,3 %
 - ☐ 3,5 mly ha, 36,9%
 - ☒ 4,2 mly ha, 49%
 - ☐ 5,8 mly ha, 53%
-

Sual: Yararlı torpaqların neçə hektarı və neçə %-i əkin torpaqlarıdır? (Çəki: 1)

- ☒ 1,5 mly ha, 33%
 - ☐ 1 mly ha, 115
 - ☐ 1,2 mly ha, 24%
 - ☐ 1,4 mly ha, 29%
 - ☐ 380 min ha, 9,1%
-

Sual: Respublika torpaq fondunun neçə hissəsi kənd təsərrüfatı üçün yararlı hesab edilir? (Çəki: 1)

- ☒ 1/3 hissəsi
 - ☐ 1/4 hissəsi
 - ☐ 1/5 hissəsi
 - ☐ 1/2 hissəsi
 - ☐ bütün sahələri
-

Sual: Hazırda torpaq fondunun nə qədər ərazisi texnogen cəhətdən pozulmuş torpaqlara aid edilir? (Çəki: 1)

- ☒ 0,86 milyon hektar
 - ☐ 0,73 mly ha
 - ☐ 0,61 mly ha
 - ☐ 0,50 mly ha
 - ☐ 0,43 mly ha
-

Sual: Torpaq qanununa görə ümumi torpaq fondunun neçə %-i dövlət mülkiyyətinə ayrılmışdır? (Çəki: 1)

- ☒ 44,2%
 - ☐ 38,1%
 - ☐ 24,5%
 - ☐ 16,7%
 - ☐ 7,9%
-

Sual: Ümumi torpaq fondunun nə qədəri bələdiyyə mülkiyyətinə aiddir? (Çəki: 1)

- ☒ 2,7 milyon hektar
 - ☐ 1,3 mly ha
 - ☐ 0,8 mly ha
 - ☐ 3,4 mly ha
 - ☐ 5,6 mly ha
-

Sual: Respublika Milli Məclisi tərəfindən qəbul edilən torpaq qanununa görə torpaq fondunun neçə %-i əhalinin şəxsi mülkiyyətinə ayrılmışdır? (Çəki: 1)

- ☒ 24,4%
 - ☐ 17,3%
 - ☐ 11,8%
 - ☐ 8,5%
 - ☐ 32%
-

Sual: Hər il neçə hektar münbit torpaq qatlı sel suları vasitəsilə yuyulub aparılır? (Çəki: 1)

- ☒ 1,5 mly ha artıq
 - ☐ 1 milyona yaxın
 - ☐ 1,2 mly-dan az
 - ☐ 980 min ha
 - ☐ 550 min ha artıq
-

Sual: Dağlıq ərazilərdə eroziya proseslərinin artmasının əsas səbəbin göstərin: (Çəki: 1)

- ☒ heyvandarlığın inkişafı, meşələrin qırılması
- ☐ mexaniki artımı, miqrasiyanın rolu
- ☐ mebel və tikinti materialları sənayesinə görə
- ☐ istehsal və əhalinin məhdud ərazidə toplanması

☐ nəqliyyatın və əmək resurslarının hesabına

Sual: Lənkəran-Astara rayonunda eroziya prosesinin kəskin artmasına səbəb nə olmuşdur? (Çəki: 1)

- ☒ dağətəyi yamaclarda bitki örtüyünün məhv edilməsi nəticəsində
 - ☐ təsərrüfatın düzgün yerləşməməsi, ərazi təmərküzləşməsi
 - ☐ ərazi amili, təbii resurs amili
 - ☐ sənayenin payının artması, hasilat sənayesinin bölgələrə meyl etməsi
 - ☐ energetika resurslarının istehsalı, yanacaq-enerji böhranı
-

Sual: Kür-Araz ovalığında neçə min hektar torpaq qatı sel ilə yuyulub aparılmışdır? (Çəki: 1)

- ☒ 300 min ha
 - ☐ 400 min ha
 - ☐ 200 min ha
 - ☐ 100 min ha
 - ☐ 50 min ha
-

Sual: Respublika ərazisində külək eroziyası ən çox hansı ərazilərdə geniş yayılmışdır? (Çəki: 1)

- ☐ Culfada, Kəngərlidə
 - ☐ Quba-Qusar ərazisində
 - ☒ Abşeron yarımadasında, Cənub-Şərqi Şirvanda
 - ☐ Gəncə-Qazaxda
 - ☐ Lənkəran-Astara zonasında
-

Sual: Torpaqlarımızda şoranlaşmaya əsas səbəb nə olmuşdur? (Çəki: 1)

- ☐ alp çəmənliklərindən düzgün istifadə edilməsindən
 - ☐ su anbarlarının çay dərələrində yaradılması ilə əlaqədar
 - ☐ dolu yağın günlərin illik miqdarının çox olması ilə
 - ☒ suvarma əkinçiliyinin inkişafı, suvarma qaydalarına düzgün riayət edilməməsi ucbatından
 - ☐ dağlıq zonaların kifayət qədər rütubət qəbul etməsi və soyuq iqlim ilə əlaqədar olaraq
-

Sual: Kür-Araz düzənliklərində neçə hektar torpaq sahəsi güclü şoranlaşmışdır? (Çəki: 1)

- ☒ 120 min hektar
 - ☐ 100 min ha
 - ☐ 140 min ha
 - ☐ 80 min ha
 - ☐ 50 min ha
-

Sual: Hazırda suvarılan torpaqlardan neçə faizinin meliorasiyaya ehtiyacı var? (Çəki: 1)

- ☒ 83%
- ☐ 71%
- ☐ 68%
- ☐ 95%
- ☐ 52%

Sual: Kimyəvi zəhərləyici maddələrlə respublika üzrə neçə min hektar torpaq sahəsi dərmanlanmışdır? (Çəki: 1)

- ☒ 840 min ha
- ☐ 780 min ha
- ☐ 603 min ha
- ☐ 591 min ha
- ☐ 933 min ha

Sual: Lənkəran-Astara zonasında hansı sahənin inkişafı ilə əlaqədar həmin ərazilər həddən çox kimyəvi maddələrlə dərmanlanmışdır? (Çəki: 1)

- ☐ əlvan metallurgiyanın inkişafı ilə
- ☐ tikinti materialları sahəsinin inkişafı nəticəsində
- ☐ neft-qaz sənayesi ilə əlaqədar
- ☐ pambıqçılığın inkişafı ilə
- ☒ tərəvəzçiliyin inkişafı ilə

Sual: Respublikada olan yararlı torpaqların neçə %-i kənd təsərrüfatı dövriyyəsiindən çıxmışdır? (Çəki: 1)

- ☐ 3%-i
- ☐ 5%-i
- ☐ 8%-i
- ☒ 10%-i
- ☐ 15%-i

Sual: Müxtəlif tədbirlər görməklə Abşeron yaramadasında neçə min hektar torpaq sahələrini kənd təsərrüfatı dövriyyəsinə qaytarmaq olar? (Çəki: 1)

- ☒ 40 min hektar
- ☐ 30 min ha
- ☐ 20 min ha
- ☐ 50 min ha
- ☐ 60 min ha

BÖLMƏ: 7.1 01

Ad	7.1 01
Suallardan	36
Maksimal faiz	36
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	2 %

Sual: Xəzər dənizinin sahil xətlərinin uzunluğunu göstərin. (Çəki: 1)

- ☒ 6,5 min km
 - ☐ 5,4 min km
 - ☐ 4,8 min km
 - ☐ 7,1 min km
 - ☐ 3,9 min km
-

Sual: Xəzər neçə dövlətin dənizidir? (Çəki: 1)

- ☐ 6
 - ☒ 5
 - ☐ 4
 - ☐ 3
 - ☐ 7
-

Sual: Xəzərin həcmi göstərin (Çəki: 1)

- ☒ 80 min km³
 - ☐ 70 min km³
 - ☐ 60 min km³
 - ☐ 50 min km³
 - ☐ 90 min km³
-

Sual: Xəzər gölü əsasən hansı çirkləndirici maddələrlə çirklənmişdir? (Çəki: 1)

- ☒ fenol, səthi aktiv maddələr, neft məhsulları ilə
 - ☐ azotoksidi, karbon qazı ilə
 - ☐ karbohidrogenlər, qurğuşunla
 - ☐ hidrogen sulfid, karbon sulfidlə
 - ☐ ammoniyak, sulfat turşusu, formaldehidlərlə
-

Sual: Çirkli suların neçə %-i Volqa çayının payına düşür? (Çəki: 1)

- ☐ 75 %
 - ☐ 65 %
 - ☐ 55 %
 - ☒ 95 %
 - ☐ 85 %
-

Sual: Xəzərə neçə min ton neft məhsulları axıdılır? (Çəki: 1)

- ☐ 2 min ton
 - ☐ 3 min ton
 - ☒ 4 min ton
 - ☐ 5 min ton
 - ☐ 6 min ton
-

Sual: Neçənci ildən başlayaraq Xəzərin səviyyəsi qalxmağa başlayıb? (Çəki: 1)

- ☐ 1965
 - ☐ 1970
 - ☒ 1977
 - ☐ 1985
 - ☐ 1987
-

Sual: Xəzər dənizinin təxminən neçə adı olub? (Çəki: 1)

- ☐ 50-yə yaxın
 - ☐ 60-dan az
 - ☒ 70-ə yaxın
 - ☐ 100
 - ☐ 20-dən çox
-

Sual: Xəzərin ən dərin yeri nə qədərdir? (Çəki: 1)

- ☐ 1000 metr
 - ☐ 950 metr
 - ☐ 1020 metr
 - ☒ 1025 metr
 - ☐ 1128 metr
-

Sual: Xəzər dənizinə şimaldan, qərbdən, cənubdan hansı çaylar tökülür? (Çəki: 1)

- ☐ Qusarçay, Qudyalçay, Araz, Sinçay
 - ☐ Dəmiraparançay, Lənkərançay, Ataçay
 - ☒ Volqa, Terek, Emba, Kür, Samur, Səfidrud
 - ☐ Ceyrankeçməz, İncəçay, Tərtərçay
 - ☐ Türyançay, Girdmançay, Kişçay
-

Sual: Xəzər dənizi hansı ərazilərdən gələn quru və isti hava kütlələrini mülayimləşdirir? (Çəki: 1)

- ☐ Rusiya Federasiyası
 - ☐ İran İslam Respublikası
 - ☐ Gürcüstan
 - ☒ Orta Asiya
 - ☐ düz cavab yoxdu
-

Sual: Xəzər dənizində küləyin orta sürətini göstərin. (Çəki: 1)

- ☒ 2 – 5 metr\saniyə
 - ☐ 3 – 6 metr\saniyə
 - ☐ 4 – 7 metr\saniyə
 - ☐ 1 – 3 metr\saniyə
 - ☐ 5 – 10 metr\saniyə
-

Sual: Yay temperaturu Xəzər sularında nə qədər olur? (Çəki: 1)

- ☒ 20°C-dən yuxarı
 - ☐ 20 °C-dən aşağı
 - ☐ + 10 – 15°C
 - ☐ +5 – 10° C
 - ☐ +1 + 4°C
-

Sual: Xəzərin bioloji problemləri dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ suların qidalanma xüsusiyyətləri
 - ☐ Xəzərin yağış suyu ilə qidalanması
 - ☐ Xəzərin sululuq dərəcəsi
 - ☐ Xəzərə tökülən çayların çirklənməsi
 - ☒ Xəzərin canlı aləminin həyat səviyyəsinin pisləşməsi
-

Sual: Abşeron sahillərində və açıq dənizdə dalğaların maksimal uzunluğu neçə metrə çatır? (Çəki: 1)

- ☒ 80 – 100 m-ə
 - ☐ 90 – 120 m-ə
 - ☐ 100 – 130 m-ə
 - ☐ 60 – 80 m-ə
 - ☐ 150 m-ə
-

Sual: Xəzər neçə km-dən artıq məsafədə Azərbaycan sahillərini əhatə edir? (Çəki: 1)

- ☒ 800 km
 - ☐ 700 km
 - ☐ 600 km
 - ☐ 900 km
 - ☐ 550 km
-

Sual: Xəzər dənizi şimaldan cənuba neçə min km məsafədə uzanır? (Çəki: 1)

- ☒ 1200 km
 - ☐ 1400 km
 - ☐ 1600 km
 - ☐ 1000 km
 - ☐ 1100 km
-

Sual: Yer kürəsi göl ehtiyatının 44% - i hansı gölün (dənizin) payına düşür? (Çəki: 1)

- ☐ Göy-göl
 - ☐ Maral – göl
 - ☐ Baykal
 - ☒ Xəzər dənizi
 - ☐ Aral
-

Sual: Dünya nəre balığı ehtiyatının 90% - i hansı dənizdə cəmlənmişdir? (Çəki: 1)

- ☐ Egey dənizi
 - ☐ Aralıq dənizi
 - ☐ Yapon dənizi
 - ☐ Oxot dənizi
 - ☒ Xəzər dənizi
-

Sual: Dünya 85% nəre balığı və 90% qara kürü istehsalı hansı dənizə aiddir? (Çəki: 1)

- ☐ Baltik dənizi
 - ☒ Xəzər
 - ☐ Mərmərə
 - ☐ Qara
 - ☐ Barens
-

Sual: Kəskin çirklənməsi ilə əlaqədar hansı dənizdə qiymətli balıq növləri 9-10 dəfə azalmışdır? (Çəki: 1)

- ☒ Xəzər dənizi
 - ☐ Mərmərə dənizi
 - ☐ Karib dənizi
 - ☐ Adriatik dənizi
 - ☐ Oxot dənizi
-

Sual: Hansı dənizə ildə 12 milyard m³ çirkab suları axıdılır? (Çəki: 1)

- ☐ Liquri dənizi
 - ☐ Aralıq dənizi
 - ☐ Egey dənizi
 - ☐ Barants dənizi
 - ☒ Xəzər dənizi
-

Sual: Xəzərə axan, 95% çirkli sulara malik olan hansı çaydır? (Çəki: 1)

- ☐ Don çayı
 - ☐ Elba çayı
 - ☐ Kür çayı
 - ☒ Volqa çayı
 - ☐ Yenisey çayı
-

Sual: 3 min ton neft məhsulları hər il hansı dənizə axıdılır? (Çəki: 1)

- ☐ Mərmərə dənizi
 - ☐ Aralıq dənizi
 - ☒ Xəzər dənizi
 - ☐ Adriatik dənizi
 - ☐ Oxot dənizi
-

Sual: 1977-ci ildən başlayaraq Xəzər dənizində nə kimi dəyişiklik baş vermişdir? (Çəki: 1)

- ☐ çirklənmə səviyyəsi artmışdır
 - ☐ balıq ovu 9-10 dəfə azalmışdır
 - ☐ dəniz suyu səviyyəsi azalmağa başlamışdır
 - ☒ suyun səviyyəsi qalxmağa başlayıb
 - ☐ bitki örtüyü 2 dəfə azalıb.
-

Sual: 4 mlyrd ABŞ dolları respublikanın hansı ehtiyatına dəyən zərər üçün hesablanmışdır? (Çəki: 1)

- ☐ Qəbələ RLS – sı üçün
 - ☐ Gəncə Gil – Torpaq Kombinatı tullantıları üçün
 - ☒ Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar
 - ☐ Bakı buxtasının hədsiz çirklənməsilə
 - ☐ Aran zonasının şoranlaşmış torpaqları üçün
-

Sual: 70 - yə yaxın adı olan (qədim zamanlardan müasir dövrdən) hansı dənizdir? (Çəki: 1)

- ☐ Yapon dənizi
 - ☐ Karib dənizi
 - ☐ Mərmərə dənizi
 - ☒ Xəzər dənizi
 - ☐ Şimalı Çin dənizi
-

Sual: Xəzərə axan çaylar hansılardır? (Çəki: 1)

- ☐ Türyançay, Girdmançay, Kişçay
 - ☒ Volqa, Terek, Elba, Kür, Samur, Safidrid
 - ☐ Qusarçay, Qudyalçay, Araz, Sinçay
 - ☐ Dəmiraparançay, Bənkərənçay, Astaraçay
 - ☐ Ceyrankeçməz, Girdmançay, Kişçay
-

Sual: 5-10 % suyun duzluluğu hansı dənizə aiddir? (Çəki: 1)

- ☐ Qırmızı dənizə
 - ☒ Xəzər dənizi
 - ☐ Barenz dənizi
 - ☐ Yapon dənizi
 - ☐ Egey dənizi
-

Sual: Xəzər dənizi Orta Asiyadan gələn hansı hava kütlələrini mülayimləşdirir? (Çəki: 1)

- ☐ mülayim dəniz hava kütləsini
 - ☐ soyuq hava kütləsini
 - ☒ quru və isti hava kütləsini
 - ☐ cənub siklonlarını
 - ☐ dəniz Arktik hava kütləsini
-

Sual: Xəzərin 10-12 m-lik ən şiddətli dalğaları hansı ərazilərdə (sahillərdə) müşahidə olunmuşdur? (Çəki: 1)

- ☐ İran ərazisində
 - ☐ Türkmənistan
 - ☐ Qazaxıstan
 - ☒ Abşeronda
 - ☐ RF
-

Sual: 825 km – Xəzərin hansı dövlətə düşən sahillərin uzunluğudur? (Çəki: 1)

- ☐ RF
 - ☒ Azərbaycan
 - ☐ Türkmənistan
 - ☐ İran
 - ☐ Qazaxıstan
-

Sual: 1332 növ canlı və 11 növ balıq hansı dənizdədir? (Çəki: 1)

- ☐ Şimal dənizi
 - ☒ Xəzər dənizi
 - ☐ Adriatik dənizi
 - ☐ Qırmızı dəniz
 - ☐ Liqquri dənizi
-

Sual: Xəzər dənizi səviyyəsinin 2 metrədən aşağı düşməsi neçənci ilə təsadüf edir? (Çəki: 1)

- ☐ 1950
 - ☐ 1960
 - ☒ 1970
 - ☐ 1980
 - ☐ 1990
-

Sual: İqlim dəyişiklikləri, tektonik hadisələr Xəzərlə bağlı hansı dəyişikliklərə gətirir? (Çəki: 1)

- ☐ neft – qaz ehtiyatları azalır
 - ☐ tullantılarla daha çox çirklənir
 - ☐ çayların xəzərə tökülməsi məhdudlaşır
 - ☐ flora-fauna ehtiyatlarındakı dəyişikliklərə
 - ☒ səviyyə təbəddüdlərinə
-

Sual: Xəzərin canlı aləminin həyat səviyyəsinin pisləşməsi hansı problemləri aiddir? (Çəki: 1)

- ☐ ekoloji
- ☒ bioloji
- ☐ kimyəvi
- ☐ fizioloji

☐ sosial

BÖLMƏ: 7.1 02

Ad	7.1 02
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar onun sahəsi neçə min km artmışdır? (Çəki: 1)

- ☐ 250 min km
 - ☐ 300 min km
 - ☒ 400 min km
 - ☐ 150 min km
 - ☐ 50 min km
-

Sual: Xəzər gölü yer kürəsi göl ehtiyatının neçə %-ni təşkil edir? (Çəki: 1)

- ☐ 24 %
 - ☐ 34 %
 - ☒ 44 %
 - ☐ 56 %
 - ☐ 12 %
-

Sual: Dünya nəre balığı ehtiyatının neçə %-i Xəzərdə cəmlənmişdir? (Çəki: 1)

- ☐ 70 %
 - ☐ 80 %
 - ☒ 90 %
 - ☐ 60 %
 - ☐ 50%
-

Sual: Xəzərin kəskin çirklənməsi ilə əlaqədar qiymətli balıq növlərinin ovlanması neçə dəfə azalmışdır? (Çəki: 1)

- ☐ 2 – 3 dəfə
 - ☐ 4 – 5 dəfə
 - ☐ 6 – 7 dəfə
 - ☐ 8 – 9 dəfə
 - ☒ 9 – 10 dəfə
-

Sual: Xəzərə ildə neçə milyard m³ çirkab suları axıdılır? (Çəki: 1)

- ☒ 12 milyard m³
- ☐ 10 milyard m³

- ☐ 14 milyard m³
 - ☐ 13 milyard m³
 - ☐ 11 milyard m³
-

Sual: Azərbaycan ərazisindən Xəzərə neçə milyard m³ hədsiz dərəcədə çirkləndirilmiş su tullantıları atılmışdır? (Çəki: 1)

- ☐ 0,1 mlyrd m³
 - ☐ 0,2 mlyrd m³
 - ☒ 0,3 mlyrd m³
 - ☐ 0,4 mlyrd m³
 - ☐ 0,5 mlyrd m³
-

Sual: Xəzərin 2-ci çirklənmə mənbəyi nədir? (Çəki: 1)

- ☐ suyunun tərkibindəki mikroelementlər
 - ☐ yaşayış yerləri
 - ☐ heyvandarlığın, quşçuluğun, balıqçılığın inkişafı
 - ☒ mədənlər, tankerlər, hidrotexniki qurğular
 - ☐ palçıqlı sellər
-

Sual: Xəzərin sahəsi və orta dərinliyini göstərin (Çəki: 1)

- ☒ 386 000 km², 184 m
 - ☐ 254 000 km², 151 m
 - ☐ 1933 00 km², 120 m
 - ☐ 187 00 km², 100 m
 - ☐ 457 000 km², 196 m
-

Sual: Xəzər dənizinin mərkəzində suyun duzluluğu neçə %-dir? (Çəki: 1)

- ☒ 5 – 10%
 - ☐ 6 – 12%
 - ☐ 7 – 14%
 - ☐ 8 – 16 %
 - ☐ 9 – 18%
-

Sual: Xəzərin cənub hissəsində maksimal dərinliyi göstərin. (Çəki: 1)

- ☒ 1025 m
 - ☐ 1000 m
 - ☐ 950 m
 - ☐ 800 m
 - ☐ 900 m
-

Sual: Xəzərdə ümumilikdə neçə növ canlı və neçə balıq növü var? (Çəki: 1)

- ☒ 1332, 111
- ☐ 1221, 101
- ☐ 1104, 98

☐ 1005, 89

☐ 984, 78

Sual: Əsrin (20-ci) əvvəlində Xəzərin səviyyəsinin qalxması (maksimum) neçənci ildə qeydə alınıb? (Çəki: 1)

☐ 1903 il

☐ 1905 il

☐ 1910 il

☐ 1917 il

☒ 1929 il

Sual: 1970-ci ildə Xəzərin səviyyəsi neçə metr aşağı düşüb? (Çəki: 1)

☐ 1 metr

☒ 2 metr

☐ 3 metr

☐ 4 metr

☐ 5 metr

Sual: Neçənci ildən başlayaraq Xəzərin səviyyəsi qalxmağa başlayıb? (Çəki: 1)

☒ 1978

☐ 1977

☐ 1976

☐ 1975

☐ 1979

Sual: Səviyyə (Xəzərlə bağlı) tərəddüdlərinin səbəbini göstərin. (Çəki: 1)

☐ neft-qaz çıxarılması ilə əlaqədar

☐ sənaye müəssisələrinin tullantıları ilə çirklənmə

☐ çayların Xəzərə az və ya çox tökülməsi

☒ iqlim dəyişmələri, tektonik hadisələrlə bağlı

☐ su anbarlarının tikilməsi ilə əlaqədar

Sual: Xəzərin şimal hissəsində qışın temperaturu nə qədər olur? (Çəki: 1)

☐ 2°C

☐ 3°C

☒ 1° C-dən aşağı

☐ 0° C

☐ 4° C

Sual: Xəzər dənizinə şimaldan və cənubdan hansı hava kütlələri daxil olur? (Çəki: 1)

☒ arktik, mülayim, tropik, subtropik

☐ kontinental Arktik hava kütlələri

☐ dəniz Arktik hava kütlələri, Orta Asiya hava kütlələri

☐ mülayim kontinental hava kütlələri

☐ cənub tsiklonları, yerli hava dövrü

Sual: Limanlarda Xəzərin sularının daha çox çirklənmə səbəbini göstərin. (Çəki: 1)

- ☐ nəqliyyatın (su) çox olması
 - ☒ neft və neft məhsulları daşıyan tankerlərin olması ilə
 - ☐ sənaye müəssisələrinin sulara atdıqları çirkli maddələrlə bağlı
 - ☐ insan fəaliyyəti ilə
 - ☐ «ölü zonalar»ın çoxluğu
-

Sual: Sənayedə istifadə edilən 200 milyon m³ içməli suya hansı proseslərlə qənaət edə bilərik? (Çəki: 1)

- ☐ dəniz suyunun sərinləşdirməklə
 - ☐ yeni su anbarları tikməklə
 - ☐ çay axıntılarını müəssisələrə yaxınlaşdırmaqla
 - ☒ sənayedə işlədilmiş suyu hava (buxar) ilə əvəz edərikse
 - ☐ sulardan təkrar istifadə edərikse
-

Sual: İlin isti dövründə buxarlanmanın yüksək olması xəzərin cənub hissələrində nə kimi dəyişikliklərə səbəb olur? (Çəki: 1)

- ☐ balıq ehtiyatı məhdudlaşır
 - ☐ suyun səviyyəsi azalır
 - ☐ Həmin ərazinin sularında özünü təmizləmənin aşağı düşməsinə
 - ☐ Suda oksigenin azalmasına
 - ☒ duzluluğun yüksək olmasına
-

Sual: Xəzər dənizinə arktik, mülayim, tropik, subtropik hava kütlələri hansı ərazilərdən (istiqləmədən) daxil olur? (Çəki: 1)

- ☐ RF – dan
 - ☐ Orta Asiyadan
 - ☐ İrandan
 - ☒ Şimal və cənubdan
 - ☐ qərbdən
-

Sual: Xəzər dənizinin çox çirklənməsinə ilə əlaqədardır? (limanlarda) (Çəki: 1)

- ☐ “ölü” zonaların çoxalması ilə
 - ☐ Antragen amilin təsirlə
 - ☐ Sənaye müəssisələrinin çirkləndiriciləri ilə
 - ☐ Gəmiçiliyin inkişafı ilə
 - ☒ neft və neft məhsulları daşıyan tankerlər vasitəsi ilə
-

Sual: Xəzər dənizin dalğalarının maksimal uzunluğunu göstərin (Çəki: 1)

- ☐ 150 metr
- ☐ 60-70 metr
- ☐ 100-130 metr

- ☒ 80-100 metr
☐ 90-120 metr
-

Sual: Bu ərazilərdən hansında kurort yerləri çoxluq təşkil edir? (Çəki: 1)

- ☐ Quba –Qusar
☐ Lənkəran – Astara
☐ Naxçıvan MR
☐ Abşeron
☒ Şamaxı
-

BÖLMƏ: 8.1 01

Ad	8.1 01
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Hal-hazırda respublikanın neçə rayonunda kurort yerləri ayrılmışdır? (Çəki: 1)

- ☐ 21
☐ 23
☒ 25
☐ 27
☐ 10
-

Sual: Müalicəvi palçıq yataqları respublikanın hansı zonasında yerləşir? (Çəki: 1)

- ☐ Kür-Araz ovalığında
☐ Naxçıvanda
☐ Lənkəran-Astara zonasında
☒ Abşeronda
☐ Arazboyu düzənlikdə
-

Sual: Geotermal enerji üçün əsas mənbə nədir? (Çəki: 1)

- ☐ ovalıqlar, yaylalar
☐ gur Sulu çaylar
☐ qeyzerlər
☐ şəlalələr
☒ yeraltı isti sular
-

Sual: İstirahət, müalicə, turizm məqsədilə istifadə olunan ehtiyatlar nə adlanır? (Çəki: 1)

- ☐ coğrafi obyektlər
☐ yeraltı termal sular

- ☐ idman kompleksləri
 - ☐ aqroiqlim ehtiyatları
 - ☒ rekreasiya ehtiyatları
-

Sual: «Çimərlik» turizmi hansı ölkələrə aiddir? (Çəki: 1)

- ☐ Afrika ölkələri
 - ☐ Qərbi Avropa ölkələri
 - ☐ Skandinaviya ölkələri
 - ☒ Latin Amerikası ölkələri
 - ☐ Avstraliya və Okeaniya
-

Sual: İqlim və kosmik resurslara nə aiddir? (Çəki: 1)

- ☐ dəniz, okeanlar, göllər
 - ☐ dəniz, okeanlar, göllər
 - ☒ günəş, külək enerjisi, rütubət
 - ☐ daxili yeraltı sular, qeyzerlər
 - ☐ hidroenerji ehtiyatları
-

Sual: Neçənci əsrin ortalarına qədər yer kürəsi atmosferində olan oksigen stabil idi? (Çəki: 1)

- ☐ 16-cı əsrin ortalarına
 - ☐ 17-ci əsrin ortalarına
 - ☐ 18-ci əsrin ortalarına
 - ☒ 19-cu əsrin ortalarına
 - ☐ 20-ci əsrin ortalarına
-

Sual: Külək enerjisindən 2000 il əvvəl hansı ölkələrdə istifadə edilib? (Çəki: 1)

- ☐ Fransa, İtaliya
 - ☐ Danimarka, ABŞ, İngiltərə
 - ☒ Çin, Hindistan, Misir
 - ☐ Böyük Britaniya, Yunanıstan
 - ☐ İspaniya, İtaliya
-

Sual: Abşeronda ən çox hansı rekreasiya ehtiyatı yerləşir? (Çəki: 1)

- ☐ mineral
 - ☒ palçıq
 - ☐ radonlu
 - ☐ bromlu
 - ☐ yodlu
-

Sual: Respublikada 3500 - ə yaxın sayı olan hansı su ehtiyatıdır? (Çəki: 1)

- ☐ göllər
- ☐ yeraltı sular
- ☐ su anbarları

- ☒ bulaqlar, çeşmələr
 - ☐ çaylar
-

Sual: Azərbaycandakı termal sular hansı su mənbələrinə aiddir? (Çəki: 1)

- ☐ mineral
 - ☐ radonlu
 - ☐ kükürlü
 - ☐ palçıq
 - ☒ yeraltı su mənbələrinə
-

Sual: Müalicə, kənd təsərrüfatı, enerji alınmasında hansı sulardan istifadə edilir. (Çəki: 1)

- ☐ palçıqlı
 - ☐ kükürlü
 - ☐ qeyzerlər
 - ☐ şirin sulu bulaqlar
 - ☒ termal sular
-

Sual: Respublika ərazisində rast gəlinən termal suların temperaturunu göstərin (0t) (Çəki: 1)

- ☐ 40-80 0t
 - ☐ 30-70 0t
 - ☐ 20-60 0t
 - ☐ 5-10 0t
 - ☒ 50-90 0t
-

Sual: Yeraltı isti sular hansı enerji üçün mənbə sayılır? (Çəki: 1)

- ☐ günəş enerjisi üçün
 - ☐ külək üçün
 - ☐ Su (yerüstü)
 - ☒ buxar enerjisi
 - ☐ energetika üçün
-

Sual: İslandiya, Kamçatka, ABŞ, İtaliya kimi dövlətlər ən çox hansı enerji mənbəyinə malikdirlər? (Çəki: 1)

- ☐ energetika
 - ☐ külək
 - ☐ günəş
 - ☒ geotermal
 - ☐ seslər
-

Sual: Rekreasia ehtiyatları hansı məqsədlərdə istifadə olunan ehtiyatlardır? (Çəki: 1)

- ☐ ovçuluq məqsədlərində
- ☐ balıqçılıqda

- ☒ istirahət, müalicə, turizmdə
 - ☐ qoruqları yaratmaq üçün
 - ☐ tikinti işlərində və körpülərin salınmasında
-

Sual: Bu ölkələrdən hansı çoxlu sayda rekreasiya ehtiyatlarına malikdir? (Çəki: 1)

- ☐ İrlandiya, Portuqaliya, Yeni Zelandiya, İsrail
 - ☒ İspaniya, İtaliya, İsveçrə, Hindistan, Türkiyə
 - ☐ Yaponiya, Niderland, Danimarka, Vyetnam, Fransa
 - ☐ Banqladeş, Tropik Afrika ölkələri, Kanada, ABŞ, Avstraliya
 - ☐ Argentina, Braziliya, Venesuela, Çin, Azərbaycan
-

Sual: Latin Amerikası ölkələrində hansı rekreasiya növü inkişaf edib? (Çəki: 1)

- ☒ çimərlik turizmi
 - ☐ müalicə
 - ☐ sağlamlıq
 - ☐ idman
 - ☐ təbii landşaftlar
-

Sual: Günəş, külək enerjisi, rütubət hansı resurslara aid edilir? (Çəki: 1)

- ☐ Su resurslarına
 - ☐ Torpaq resurslarına
 - ☐ Meşə resurslarına
 - ☒ iqlim resurslarına
 - ☐ meşə resurslarına
-

Sual: Coul, kilovatla hansı enerji ölçülür? (Çəki: 1)

- ☐ külək enerjisi
 - ☒ günəş enerjisi
 - ☐ hidroenerji
 - ☐ elektroenergetika enerjisi
 - ☐ alternativ
-

Sual: Kənd təsərrüfatına əlverişli, rütubət və istini özündə birləşdirən ehtiyatlar nə adlanır? (Çəki: 1)

- ☐ alternativ ehtiyatlar
 - ☐ rekreasiya ehtiyatlar
 - ☐ su ehtiyatlar
 - ☐ kosmik ehtiyatlar
 - ☒ aqroiqlim
-

BÖLMƏ: 10. 1 01

Ad	10. 1 01
Suallardan	14
Maksimal faiz	14

Sual: Şimal qurşağında ən böyük meşə sahələri hansı ölkələrin ərazisindədir? (Çəki: 1)

- ☐ Böyük Britaniya, İrlandiya
- ☐ Fransa, Almaniya
- ☒ RF, Kanada, ABŞ
- ☐ İtaliya, İspaniya
- ☐ Çexiya, Macarıstan, Rumıniya

Sual: Cənub meşə qurşaqlarının sahəsini göstərin. (Çəki: 1)

- ☒ 2 mlrd ha
- ☐ 3 mlrd ha
- ☐ 4 mlrd ha
- ☐ 5 mlrd ha
- ☐ 1 mlrd ha

Sual: Cənub meşə qurşağında enliyarpaqlı meşələri neçə % təşkil edir? (Çəki: 1)

- ☒ 97%
- ☐ 83%
- ☐ 77%
- ☐ 68%
- ☐ 51%

Sual: Meşələrin əhəmiyyətini göstərin: (Çəki: 1)

- ☐ heyvan və bitkilərin yaşamasını təmin edir
- ☐ insanların dincəlməsi, istirahəti üçün yararlıdır
- ☐ biçənək və otlaq sahələri kimi istifadə olunur
- ☒ oksigeni bərpa edir, yeraltı suların və torpağın məhsuldarlığını qoruyur
- ☐ qoruq, yasaqlıq və ovçuluq təsərrüfatları yaradılmışdır

Sual: Oduncaq ehtiyatına görə hansı ölkələr fərqlənir? (Çəki: 1)

- ☒ RF, Kanada, Braziliya, ABŞ
- ☐ Pribaltika ölkələri, Danimarka
- ☐ Avstraliya, Okeaniya
- ☐ Yaponiya, Koreya, Vyetnam
- ☐ Hindistan, Misir, Suriya

Sual: Meşə cəhətdən ən kasıb ölkələri göstərin (Çəki: 1)

- ☐ Şimali Amerika, Alyaska
- ☐ Braziliya, Venesuela, Argentina
- ☒ Səudiyyə Ərəbistanı, Şimali Afrika, İran körfəzi ətrafı ölkələri

- ☐ Çin, Kanada, Tailand
 - ☐ Fransa, AFR, Kuba
-

Sual: Beynəlxalq təşkilatlar tropik ölkələr meşələrin qırılmasının qarşısını almaq üçün hansı tədbirlər görürlər? (Çəki: 1)

- ☒ borclarının bir hissəsini ödəyirlər
 - ☐ süni meşəsalınmalar salınır
 - ☐ münbit torpaqların artırılmasına çalışırlar
 - ☐ torpaqəmələgəlmə prosesi üçün su kanalları çəkilir
 - ☐ əkin yerlərinin çoxalmasına icazə vermirilər
-

Sual: Azərbaycan meşələri tədarük əhəmiyyətə malik hansı növ meyvələrlə zəngindir? (Çəki: 1)

- ☐ şirəli meyvələrlə
 - ☐ quru meyvələrlə
 - ☒ yabanı və cır meyvələrlə
 - ☐ sitrus meyvələrlə
 - ☐ mövsümi meyvələrlə
-

Sual: Dünyada bioloji ehtiyatlardan olan bitkinin neçə mindən artıq növü məlumdur? (Çəki: 1)

- ☐ 100 mindən
 - ☐ 200 mindən
 - ☐ 300 mindən
 - ☐ 400 mindən
 - ☒ 500 mindən
-

Sual: Eldar şamı hansı ərazilərdə yayılmışdır? (Çəki: 1)

- ☐ İsmayılıda
 - ☐ Lənkəran-Astara zonasında
 - ☒ Ceyrəngöldə
 - ☐ Qəbələdə
 - ☐ Qanix-Əyriçay vadisində
-

Sual: Meşələr respublika ərazisinin neçə %-ni tutur? (Çəki: 1)

- ☐ 7%
 - ☐ 8%
 - ☐ 9%
 - ☐ 10%
 - ☒ 11%
-

Sual: Meşələrimizin neçə %-i dağlarda və neçə %-i düzənlikdə yerləşir? (Çəki: 1)

- ☒ 90%, 10%
- ☐ 80%, 20%

- ☐ 70%, 30%
- ☐ 60%, 40%
- ☐ 50%, 50%

Sual: Respublika üzrə adambaşına neçə ha meşə sahəsi düşür? (Çəki: 1)

- ☐ 0,8 ha
- ☐ 0,10 ha
- ☐ 0,12 ha
- ☒ 0,14 ha
- ☐ 0,16 ha

Sual: Şabalıd ağaclarına hansı ərazilərdə rast gəlinir? (Çəki: 1)

- ☐ Qamıx – Əyriçay vadisi
- ☐ Qaxda
- ☐ Ceyrangöl
- ☐ Talış dağları
- ☒ Böyük Qafqazın cənub yamacları

BÖLMƏ: 10.1 02

Ad	10.1 02
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Şimal meşə qurşağının sahəsi neçə milyard hektardır? (Çəki: 1)

- ☐ 1 mlyrd ha
- ☒ 2 mlyrd ha
- ☐ 3 mlyrd ha
- ☐ 4 mlyrd ha
- ☐ 5 mlyrd ha

Sual: Şimal meşə sahələrinin neçə %-i iynəyarpaqlı, neçə %-i isə enliyarpaqlıdır? (Çəki: 1)

- ☒ 67%, 33%
- ☐ 55%, 45%
- ☐ 49%, 51%
- ☐ 33%, 67%
- ☐ 28%, 72%

Sual: Tropik meşələrin sahələrinin kəskin azalmasının səbəbi nədir? (Çəki: 1)

- ☒ şəhər və nəqliyyatın genişləndirilməsi ilə əlaqədar

- ☐ torpaqların şoranlaşması ilə əlaqədar
 - ☐ torpaqların eroziyaya uğraması nəticəsində
 - ☐ quraqlıq sahələrin artması nəticəsində
 - ☐ temperaturun artması ilə meşə yanğınlarının çoxalması ilə
-

Sual: Dünya üzrə adambaşına neçə ha meşə sahəsi düşür? (Çəki: 1)

- ☒ 0,7 ha
 - ☐ 0,8 ha
 - ☐ 0,9 ha
 - ☐ 0,5 ha
 - ☐ 0,6 ha
-

Sual: Son 100 ildə yer kürəsindəki meşələrin sahəsi neçə % azalıb? (Çəki: 1)

- ☒ 40%
 - ☐ 50%
 - ☐ 60%
 - ☐ 30%
 - ☐ 25%
-

BÖLMƏ: 6.1 01

Ad	6.1 01
Suallardan	63
Maksimal faiz	63
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Ümumi su ehtiyatının neçə faizi şirin su ehtiyatıdır? (Çəki: 1)

- ☐ 1,8%-i
 - ☐ 2,1%-i
 - ☒ 2,5%
 - ☐ 3,4%
 - ☐ 5.65
-

Sual: Dünyada suyun əsas istehlakçısı nədir? (Çəki: 1)

- ☒ kənd təsərrüfatı
 - ☐ metallurgiya sənayesi
 - ☐ neft sənayesi
 - ☐ elektroenergetika
 - ☐ yeyinti sənayesi
-

Sual: Şirin su ehtiyatının çox hissəsi harada yerləşir? (Çəki: 1)

- ☐ su anbarlarında

- ☐ bulaqlarda
 - ☐ yeraltı sulara
 - ☒ əlçatmaz buzlaqlarda
 - ☐ çaylarda
-

Sual: Dəniz suyunun şirinləşdirilməsi kimi tədbirlərdən ən çox hansı ölkələr istifadə edir? (Çəki: 1)

- ☐ Latın Amerikası ölkələri, Avstraliya
 - ☐ Türkiyə Cümhuriyyəti, Şimali Kipr Türk Cümhuriyyəti
 - ☒ Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Yaponiya
 - ☐ Okeaniya, ABŞ, Kanada
 - ☐ Avropa ölkələri, RF-sı
-

Sual: Qurunun neçə hissəsini arid zonalar tutur? (Çəki: 1)

- ☐ 1\5-ni
 - ☐ 1\4—ni
 - ☒ 1\3-nü
 - ☐ 1\2 –ni
 - ☐ bütün əraziləri
-

Sual: İnsanların gündəlik su tələbatı minimum neçə litrdir? (Çəki: 1)

- ☐ 1 litr
 - ☒ 2 l
 - ☐ 3 l
 - ☐ 4 l
 - ☐ 5 l
-

Sual: Suyun qeyri-adi xassələrini göstərin. (Çəki: 1)

- ☐ yüksək sutkalıq temperatur amplituduna malikdir
 - ☐ təbii zonaları ekvator dan qütblərə doğru dəyişir və onlara xarici görünüşlərinə görə ad verilir
 - ☐ zonal təbii komplekslərin ardıcıl yerləşməsinə pozunu və azonallıq yaradır
 - ☒ donarkən sıxlığı azalır, həcmi artır, donduqda sıxılır
 - ☐ coğrafi təbəqənin insanların fəaliyyəti ilə bağlı olan hissəsidir
-

Sual: İnsan orqanizminin ümumi kütləsinin neçə hissəsi və qanun neçə faizi sudan təşkil olunmuşdur? (Çəki: 1)

- ☐ 1/3 hissəsi; 70%-i
 - ☐ 3/5 hissəsi, 60%
 - ☒ 2/3 hissəsi, 80%
 - ☐ 3/3 hissəsi, 50%
 - ☐ 1/5 hissəsi, 40%
-

Sual: Tərəvəz və meyvənin neçə %-i sudan təşkil olunmuşdur? (Çəki: 1)

- ☐ 20 – 30%
 - ☐ 40 – 50 %
 - ☐ 60 – 70 %
 - ☐ 80 – 85%
 - ☒ 90 – 95;
-

Sual: İnsan 1 il ərzində təxminən nə qədər su qəbul edir? (Çəki: 1)

- ☒ 1 ton
 - ☐ 2 ton
 - ☐ 3 ton
 - ☐ 4 ton
 - ☐ 5 ton
-

Sual: Yeraltı suların neçə %-i Qusar maili düzənliyində toplanıb? (Çəki: 1)

- ☒ 31 %-i
 - ☐ 29%
 - ☐ 17%
 - ☐ 12%
 - ☐ 8,3%
-

Sual: Yeraltı suların neçə %-i Mil-Qarabağ zonasındadır? (Çəki: 1)

- ☒ 18,5 %-i
 - ☐ 15,6 %
 - ☐ 13,1 %
 - ☐ 11,9 %
 - ☐ 19,4 %
-

Sual: Naxçıvan, Şirvan, Salyan ərazilərində yeraltı suların neçə %-i toplanıb? (Çəki: 1)

- ☒ 22 %-i
 - ☐ 19 %
 - ☐ 17 %
 - ☐ 15,4 %
 - ☐ 125
-

Sual: Respublika ərazisində neçə su anbarı və su tutarlar yaradılmışdır? (Çəki: 1)

- ☒ 40-dan çox
 - ☐ 30-dan az
 - ☐ 20-yə yaxın
 - ☐ 20-yə yaxın
 - ☐ 25
-

Sual: Respublikadakı suvarma kanallarının ümumi uzunluğu nə qədərdir? (Çəki: 1)

- ☒ 38,9 min km

- ☐ 29,1 min km
 - ☐ 21,5 min km
 - ☐ 19,8 min km
 - ☐ 15,3 min km
-

Sual: Suarmada istifadə olunan suyun milyard kub kilometrə itkisi nə üçün baş verir? (Çəki: 1)

- ☐ suyun həddindən çox verilməsi ilə
 - ☐ torpağın quru olması nəticəsində
 - ☐ meşələrin qırılması səbəbindən
 - ☐ örüş sahələrinin artması ilə
 - ☒ suyun torpaq kanalla aparıldığı üçün
-

Sual: Respublikanın suya olan tələbatını göstərin: (Çəki: 1)

- ☒ 11,0 – 13,0 km³
 - ☐ 10,0 – 12,0 km³
 - ☐ 9,0 – 11,0 km³
 - ☐ 8,0 – 10,0 km³
 - ☐ 7,0 – 9,0 km³
-

Sual: 1 nəfərə düşən su ehtiyatının həcminə görə ən aşağı göstərici hansı zonadadır? (Çəki: 1)

- ☐ Lənkəran – Astarə
 - ☐ Naxçıvan MR
 - ☐ Quba – Xaçmaz
 - ☒ Muğan – Salyan
 - ☐ Abşeron yarımadasında
-

Sual: Respublikanın su ehtiyatının 70 %-ə qədər hansı suların payına düşür? (Çəki: 1)

- ☐ yeraltı suların
 - ☐ mineral suların
 - ☐ termal suların
 - ☐ dağ çaylarının
 - ☒ tranzit çayların
-

Sual: Çaylarımız hansı ərazilərdə ciddi çirklənməyə məruz qalırlar? (Çəki: 1)

- ☐ Türkmənistan, Özbəkistan, Qazaxıstan
 - ☐ Estoniya, Latviya, Litva
 - ☐ İran İR, İraq, Suriya
 - ☐ Türkiyə, RF
 - ☒ Gürcüstan, Ermənistan, Dağıstan
-

Sual: Araz çayı ən çox hansı çaylar vasitəsilə çirklənir? (Çəki: 1)

- ☐ Kür, Gilançay
 - ☐ Samur, Filizçay
 - ☐ Ağstafaçay, Qoşqarçay
 - ☒ Arpaçay, Oxçuçay
 - ☐ Ağstafaçay, Filizçay
-

Sual: Bakı şəhərinə su hansı çay, bölgə və kanallardan daxil olur? (Çəki: 1)

- ☐ Araz çayı, Naxçıvan MR, Araz su qovşağından
 - ☐ Qusarçay, Baş Qafqazın şimal – şərq yamacı
 - ☐ Samur çayı, Dağıstan ərazisi
 - ☐ Mayımçay, Böyük Qafqazın cənub yamacı
 - ☒ Kür çayı. Quba – Xaçmaz bölgəsi, Şollar su kəməri
-

Sual: Göllər respublika ərazisinin neçə %-ni tutur? (Çəki: 1)

- ☒ 0,5 %
 - ☐ 0,4 %
 - ☐ 0,2 %
 - ☐ 0,1 %
 - ☐ 0,9 %
-

Sual: Şirin sulu gölləri göstərin (Çəki: 1)

- ☒ Ağ göl, Alagöllər, Qaragöl, Göygöl və s.
 - ☐ Zaxagöl, Qanlı göl, Batabat
 - ☐ Sarısu, Mehman göl, Hacıqabul
 - ☐ Acınohur, Böyükşor, Bülbülə
 - ☐ Binəqədi, Masazır, Hacı – Həsən
-

Sual: Çaylar ən çox harada (hansı ərazidə) formalaşır? (Çəki: 1)

- ☒ yağıntıların çox düşdüyü orta və yüksək dağlıqda
 - ☐ Kür-Araz ovalığındakı yarım səhralarda
 - ☐ landşaft qurşaqlarının şaquli paylanma zonallığında
 - ☐ Şollar düzündə və Xəzər sahili meşələrdə
 - ☐ arid landşaft kserofit kolluqlarda
-

Sual: Respublika çayları nə ilə qidalanırlar? (Çəki: 1)

- ☐ suvarma kanalları ilə
 - ☐ artezian quyuları ilə
 - ☐ su anbarları, su tutarları ilə
 - ☒ yağış, qar, yeraltı sular ilə
 - ☐ termal suları ilə
-

Sual: Quruyan çayları göstərin (müvəqqəti axarlı) (Çəki: 1)

- ☒ Sumqayıtçay, İncəçay
- ☐ Tərtər çay, Xaçın çay

- ☐ Qarqarçay, Həkəri çay
 - ☐ Ağstafaçay, Gilançay
 - ☐ Arpaçay, Naxçıvançay, Əlincəçay
-

Sual: Sel hadisəsi necə yaranır? (Çəki: 1)

- ☐ mülayim soyuq iqlim şəraiti ilə əlaqədar
 - ☐ ekoloji tarazlığın pozulması ilə
 - ☐ yeraltı suların bulaqlar şəklində üzə çıxması ilə
 - ☐ qrunt sularının səviyyəsinin yüksək olması ilə
 - ☒ leysan yağışları və qarın sürətlə əriməsi nəticəsində
-

Sual: Açıq iqlim şəraitində suvarma tələb olunan əraziləri su ilə təmin etmək üçün nə tədbirlər görülür? (Çəki: 1)

- ☒ su kanalları çəkilir
 - ☐ iri artezian hövzələri yaradılır
 - ☐ qrunt sularından istifadə edilir
 - ☐ dəmir-beton örtüklərdən istifadə olunur
 - ☐ su ötürmədən istifadə edilir
-

Sual: Respublikada əsas bulaqlar hansı ərazilərdə yerləşir? (Çəki: 1)

- ☒ Böyük Qafqazda- suayrıcı və Yan silsilədə; Kiçik Qafqazda – Qapıcıq zirvəsində
 - ☐ Baş suayrıcında
 - ☐ Dağıstanda, Azərbaycanın sərhədlərində
 - ☐ Oxçuçay və Gilançayda
 - ☐ Alazan – Əyriçay çökəkliyində
-

Sual: Ümumi su ehtiyatının 96,4% - i nəyin payına düşür? (Çəki: 1)

- ☐ çayların
 - ☐ göllərin
 - ☐ yeraltı suların
 - ☐ buzlaqların
 - ☒ dünya okeanın
-

Sual: Əlçatmaz buzlaqlarda hansı su ehtiyatı yerləşir? (Çəki: 1)

- ☐ şor sular
 - ☐ çirkli sular
 - ☒ şirin sular
 - ☐ yeraltı sular
 - ☐ kimyəvi sular
-

Sual: Ümumi su ehtiyatının 40% - dən azı hansı ərazilərdə yerləşir? (Çəki: 1)

- ☐ buzlaqlarda
- ☐ dağ mağaralarında
- ☐ yeraltında

- ☒ kənd təsərrüfatı və sənaye bölgələrində
 - ☐ şəlalələrdə
-

Sual: Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Yaponiya və b. Ölkələr su problemini aradan götürmək üçün nə kimi tədbirlər görürlər? (Çəki: 1)

- ☐ buzlaqlar əridirlər
 - ☐ çay axınlarını dəyişirlər
 - ☐ su anbarları tikirlər
 - ☒ dəniz suyunu şirinləşdirirlər
 - ☐ çay qollarını birləşdirirlər
-

Sual: İEO – də sutka üzrə suyun istifadəsi nə qədərdir? (məişət tələbatı sayılmaqla) (Çəki: 1)

- ☐ 450-480 litr
 - ☐ 40-50 litr
 - ☐ 100-120 litr
 - ☐ 180-250 litr
 - ☒ 200-300 litr
-

Sual: Rütubətin atmosferlə yer səthi arasındakı ardıcıl mübadilə prosesinə nə deyilir? (Çəki: 1)

- ☒ suyun dövranı
 - ☐ atmosfer yağıntıları
 - ☐ buzlaqlar
 - ☐ buxarlanma
 - ☐ duman
-

Sual: 96,5% - yer səthindəki hansı suların miqdarıdır? (Çəki: 1)

- ☒ okean və dənizlərin
 - ☐ göllərin
 - ☐ yeraltı suların
 - ☐ su anbarlarının
 - ☐ çayların
-

Sual: Donarkən sıxlığı azalır, həcmi artır, donduqda sıxılmaz bu xüsusiyyətlər hansı ehtiyata aiddir? (Çəki: 1)

- ☐ torpaq
 - ☐ Meşə
 - ☐ Bitki
 - ☒ su
 - ☐ rekreasiya
-

Sual: İnsan qanının neçə faizi sudan ibarətdir? (Çəki: 1)

- ☐ 70% - i

- ☐ 40% - i
 - ☐ 50% - i
 - ☒ 80% - i
 - ☐ 60% - i
-

Sual: Tərkibi 90-95% sudan təşkil olunana nədir? (Çəki: 1)

- ☐ torpaq
 - ☐ daş
 - ☐ çiçək
 - ☒ tərəvəz – meyvə
 - ☐ qum
-

Sual: İl ərzində 300 milyon ton su işlədən nədir? (Çəki: 1)

- ☐ sənaye müəssisəsi
 - ☐ dəyirmanları
 - ☐ mənzil-kommunal təsərrüfatları
 - ☒ elektrik stansiyaları
 - ☐ hərbi obyektlər
-

Sual: İl ərzində 1 ton su qəbul edən canlılar kimdir? (Çəki: 1)

- ☐ balıqlar
 - ☐ quşlar
 - ☒ insanlar
 - ☐ fillər
 - ☐ həşəratlar
-

Sual: Meşələrin qırılması, sahələrin şumlanması və s sulara nə kimi dəyişiklikliyə gətirir? (Çəki: 1)

- ☐ buxarlanması azaldır
 - ☐ rütubətli çoxaldır
 - ☒ mineral duzların miqdarını artırır
 - ☐ sular şorlaşdırır
 - ☐ kondensasiya məhsullarının toplanmasına şərait yaradır
-

Sual: Süni meşəsalma tədbirləri ilə suların hansı problemini aradan qaldırmaq olar? (Çəki: 1)

- ☐ bataqlılaşmanın qarşısını almaq
 - ☐ yeraltı suları tənzimləmək
 - ☐ nəmliyi saxlamaq
 - ☒ mineral duzların çoxalmasının qarşısını almaq
 - ☐ şorlaşmanı azaltmaq
-

Sual: Həll olmuş formada olan oksigenin miqdarı normal olarsa suda hansı proseslərin düzgün getməsi məqsədə uyğun olardı? (Çəki: 1)

- ☒ bio – kimyəvi proseslərin
 - ☐ mikroorqanizmlərin çoxalmaması prosesinin
 - ☐ şorlaşmanın azalması prosesi
 - ☐ buxarlanmanın
 - ☐ sublimasiya məhsullarının toplanmaması prosesinin
-

Sual: 6-10 mly ton neft hər il hansı ərazilərə axıdılır? (Çəki: 1)

- ☒ dəniz və okeanlara
 - ☐ çaylara
 - ☐ göllərə
 - ☐ quru sahələrə
 - ☐ şelf ərazilərə
-

Sual: 70% su balansımız hansı ərazilərdə formalaşan çay axınları ilə əlaqədardır? (Çəki: 1)

- ☐ meşə ərazisində
 - ☐ dağətəyi zonalarda
 - ☐ düzənlik ərazilərdə
 - ☒ qonşu dövlətlərdə
 - ☐ yüksək dağlıq ərazilərdə
-

Sual: Respublikamızın hansı əraziləri su ehtiyatı ilə zəngindir? (Çəki: 1)

- ☐ Qarabağ – Mil düzü
 - ☐ Kiçik Qafqazın şərq və şimal – şərq hissəsi
 - ☐ Arındır – Ceyrançöl alçaq dağlığı
 - ☐ Alazan – Əyriçay vadisi
 - ☒ Böyük Qafqazın Şimal – Şərq və cənub hissələri, Lənkəran zonası
-

Sual: Hansı ərazilərimizdə su resursları azlıq təşkil edir? (Çəki: 1)

- ☐ Cənub – şərq Şirvan düzü, Salyan, Muğan düzləri
 - ☐ Talış dağları, Lənkəran ovalığı
 - ☐ Gəncə - Qazax düzü, Naftalan düzü
 - ☐ Kiçik Qafqazın Şimal şərq qurtaracağı
 - ☒ Kür – Araz ovalığı, Abşeron, Qobustan, Naxçıvan
-

Sual: 31% - yeraltı sular respublikanın hansı ərazisində toplanıb? (Çəki: 1)

- ☒ Qusar maili düzənliyində
 - ☐ Abşeron yarımadasına
 - ☐ Gəncə - Qazax zonasının
 - ☐ Lənkəran – Astara zonasının
 - ☐ Kür – Araz ovalığının
-

Sual: Su anbarları, kiçik sututarları hansı məqsədlər üçün yaradılıb? (Çəki: 1)

- ☐ çay axımların nizama salmaq üçün

- ☐ suvarma sistemlərini təkmilləşdirmək üçün
 - ☐ kənd təsərrüfatında su itkisini azaltmaq üçün
 - ☒ su ilə zəif təmin olan əraziləri təmin etmək üçün
 - ☐ yeraltı sulardan istifadəni azaltmaq üçün
-

Sual: 1,400 min ha kənd təsərrüfatı sahələri hansı su ehtiyatları ilə suvarılır? (Çəki: 1)

- ☐ yeraltı sular ilə
 - ☐ çay suları ilə
 - ☐ göl suları ilə
 - ☐ şirənləşdirilmiş dəniz suyu ilə
 - ☒ su anbarları suyu ilə
-

Sual: Ölkə ərazisində yerləşən su anbarlarının sayını göstərin (Çəki: 1)

- ☐ 25
 - ☐ 30-a yaxın
 - ☒ 40-dan çox
 - ☐ 50
 - ☐ 15- dən az
-

Sual: Ümumi su ehtiyatının 96% - i ilə suvarma işini yerinə yetirmək üçün hansı tədbirlər görülür? (Çəki: 1)

- ☒ torpaq kanalları qazılır
 - ☐ yeraltı laylardan istifadə olunur
 - ☐ çay axımları dəyişdirilir
 - ☐ əkin sahələri yaxınlığında sututarlar yaradılır
 - ☐ su quyularından istifadə olunur
-

Sual: Suyun torpaq kanallarla aparılması nə kimi itkilərə problemlərə yol açır? (Çəki: 1)

- ☒ suyun tonlarla itkisi baş verir
 - ☐ bataqlılaşmaya səbəb olur
 - ☐ torpaqda rütubət artır
 - ☐ yeraltı suların səviyyəsi artır
 - ☐ şorlaşma yaranır
-

Sual: Ölkənin yeraltı qatlarından hər il nə qədər içməli su işlədilir? (Çəki: 1)

- ☐ 1,7 km³
 - ☐ 2,3 km³
 - ☐ 3,1 km³
 - ☐ 1,9 km³
 - ☒ 1,2 km³
-

Sual: Tranzit suları respublikanın ümumi su ehtiyatının neçə faizini tutur? (Çəki: 1)

- ☐ 40% - ni

- ☐ 50% - ni
 - ☐ 60% - ni
 - ☒ 70% - ni
 - ☐ 80% - ni
-

Sual: Gürcüstan, Ermənistan, Dağıstan tərəfindən respublikamızın hansı ehtiyatları daha çox çirklənməyə məruz qalır? (Çəki: 1)

- ☐ torpaq ehtiyatları
 - ☐ atmosfer havası
 - ☐ xəzər dənizi
 - ☒ çaylar
 - ☐ meşələr
-

Sual: Kür çayının 74% - dən çox su balansı harada formalaşır? (Çəki: 1)

- ☒ respublikadan kənarda
 - ☐ öz mənbəyində
 - ☐ Araz çayı ilə qovuşduğu yerdə
 - ☐ dağlarda
 - ☐ xəzər dənizində
-

Sual: Respublikamızın su hövzələrinə axıdılan 3 milyard m3 sənaye çirkab suları hansı dövlət tərəfindən atılır? (Çəki: 1)

- ☐ Dağıstan
 - ☐ İran
 - ☐ Ermənistan
 - ☒ Gürcüstan
 - ☐ Türkiyə
-

Sual: 200 min m3 çirkab suları hər gün respublikanın hansı çayının ərazisinə tökülür? (Çəki: 1)

- ☐ Araz çayına
 - ☐ Samur
 - ☐ Qoşqar
 - ☒ Kür
 - ☐ Ağstafaçay
-

Sual: Mis, neft məhsulları, benzol, karbohidrogenlər və s. kimi kimyəvi elementlərin normadan 4-10 dəfə yüksək olması respublikamızın hansı çayındadır? (Çəki: 1)

- ☐ Qanix
 - ☐ Arpaçay
 - ☒ Kür
 - ☐ Araz
 - ☐ Samur
-

Sual: Kür çayına tərkibində kimyəvi maddələr olan hansı çayın çirkab suları axır? (Ermənistan Ərazisindən) (Çəki: 1)

- ☐ Araz
- ☐ Viləşçay
- ☐ Ovçuçay
- ☐ Filizçay
- ☒ Ağstafaçay

BÖLMƏ: 6.1 02

Ad	6.1 02
Suallardan	38
Maksimal faiz	38
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Ümumi su ehtiyatın neçə faizi Dünya okeanının payına düşür? (Çəki: 1)

- ☒ 96,4%-i
- ☐ 81,3%-i
- ☐ 78,5%-i
- ☐ 64,9%
- ☐ 99,1%

Sual: Sənaye və məişət tələbatları daxil olmaqla inkişaf etmiş ölkələrdə sutkalıq su istehlakı nə qədərdir? (Çəki: 1)

- ☒ 200-300 litr
- ☐ 100-150 litr
- ☐ 50-80 litr
- ☐ 20 – 30 litr
- ☐ 400 - 450 litr

Sual: Suyun dövrəni nəyə deyilir? (Çəki: 1)

- ☒ rütubətin atmosferlə yer səthi arasındakı ardıcıl mübadilə prosesinə
- ☐ yüksəklik üzrə iqlimin dəyişməsinə
- ☐ daxili suların hidroloji xüsusiyyətlərinə
- ☐ çayların axın xüsusiyyətlərinin relyef şəraitindən asılı olaraq dəyişməsinə
- ☐ çoxlu çay qollarının birləşməsi nəticəsində çayın suyunun artması, suyun sürəti və nəqlədici qüvvəsinin çoxalmasına

Sual: Yer səthindəki suyun ümumi miqdarının neçə faizi okean və dənizlərə aiddir: (Çəki: 1)

- ☒ 96,5%
- ☐ 81,4%
- ☐ 73,8%

☐ 68.9%

☐ 99,1%

Sual: Sularda mineral duzların miqdarının daima artmasının səbəbi nədir? (Çəki: 1)

- ☐ alp çəmənliklərindən düzgün istifadə edilməsi ilə əlaqədar
 - ☐ yamacların eroziyaya uğraması
 - ☐ düzənliklərin dağlıq əraziyə doğru qalxması, mürəkkəb landşaft zonallığının yaranması
 - ☐ rütubətli iqlim şəraiti ilə əlaqədar orta illik axının çoxalması ilə əlaqədar
 - ☒ meşələrin qırılması, sahələrin şumlanması və s.
-

Sual: Sularda mineral duzların çoxalmasının qarşısını almaq üçün hansı tədbirdən istifadə edirlər? (Çəki: 1)

- ☐ hidrotexniki qurğular tikməklə
 - ☐ fitomeliorativ tədbirlərlə
 - ☐ yamaclar bərkidilir
 - ☒ süni meşəsalma tədbirləri ilə
 - ☐ SES-lər tikilir
-

Sual: Hər il dəniz və okeanlara nə qədər neft axıdılır? (Çəki: 1)

- ☐ 1 – 2 milyon ton
 - ☐ 2 – 4 milyon ton
 - ☐ 4 – 6 milyon ton
 - ☒ 6 – 10 milyon ton
 - ☐ 10 – 14 milyon ton
-

Sual: Ölkəmizdə adambaşına düşən suyun həcmi nə qədərdir? (Çəki: 1)

- ☐ 1,5 m³
 - ☐ 2,4 m³
 - ☒ 3,5 m³
 - ☐ 4,6 m³
 - ☐ 5,3 m³
-

Sual: Su ehtiyatları ilə yaxşı təmin olunmuş ərazilərə hara aid edilir? (Çəki: 1)

- ☐ Acınohur – Ceyrangöl alçaqdağlığı
 - ☐ Alazan – Əyriçay vadisi
 - ☐ Kiçik Qafqazın Şərq və Şimal – Şərq hissəsi
 - ☒ Böyük Qafqazın Şimal – Şərq və Cənub hissələri, Lənkəran zonası
 - ☐ Qarabağ – Mil düzü
-

Sual: Su ehtiyatları ilə zəif təmin olunmuş əraziləri göstərin. (Çəki: 1)

- ☒ Kür – Araz ovalığı, Abşeron, Qobustan, Naxçıvan
- ☐ Gəncə – Qazax düzü, Naftalan düzü
- ☐ Kiçik Qafqazın Şimal – şərq qurtaracağı

- ☐ Cənub – şərq Şirvan düzü, Səlyan, Muğan düzləri
 - ☐ Talış dağları, Lənkəran ovalığı
-

Sual: Respublikanın su ehtiyatının nə qədəri yeraltı suların payına düşür? (Çəki: 1)

- ☒ 5,1 km³
 - ☐ 6,3 km³
 - ☐ 7,4 km³
 - ☐ 4,8 km³
 - ☐ 3,7 km³
-

Sual: Su ehtiyatları ilə zəif təmin olunmuş ərazilərin su təchizatını təmin etmək üçün respublika ərazisində nə kimi tədbir görülmüşdür? (Çəki: 1)

- ☒ su anbanları, kiçik su tutarlar tikilir
 - ☐ axım nizama salınır
 - ☐ suvarma sistemləri təkmilləşdirilir
 - ☐ kənd təsərrüfatında suyun itkisi azaldılır
 - ☐ aysberqlərdən istifadə olunur
-

Sual: Suvarmada istifadə olunan suyun neçə %-i torpaq kanallarla aparılır? (Çəki: 1)

- ☒ 96 %-i
 - ☐ 84 %-i
 - ☐ 78 %-i
 - ☐ 63 %-i
 - ☐ 59 %-i
-

Sual: Suyun çoxlu miqdarda itkisi nəticəsində (torpaqda) nə kimi proseslər yaranır? (Çəki: 1)

- ☒ yeraltı suların səviyyəsi artır, təkrar şorlaşma və bataqlıqlaşma yaranır
 - ☐ tullantı suların miqdarı azalır
 - ☐ çayların, bulaqların sululuq həcmi artır
 - ☐ torpaqlarda münbitlik artır, məhsuldarlıq çoxalır
 - ☐ mineral su ehtiyatları yaranır
-

Sual: Su obyektlərinə atılan tullantı suların həcmi neçə kub km təşkil edir? (Çəki: 1)

- ☒ 4,5 – 5,0 km³
 - ☐ 3,9 – 4,8 km³
 - ☐ 2,7 – 3,5 km³
 - ☐ 1,9 – 2,6 km³
 - ☐ 5,4 – 6,3 km³
-

Sual: Tullantı suların neçə %-i tam çirklənmiş sulardır? (Çəki: 1)

- ☒ 25 – 35 %
- ☐ 45 – 50 %
- ☐ 60 – 70 %

- ☐ 80 – 85%
 - ☐ 10 – 15 %
-

Sual: Kür çayının su balansının neçə %-i respublikadan kənarda formalaşır? (Çəki: 1)

- ☒ 74 %-dən çoxu
 - ☐ 68 %-dən çoxu
 - ☐ 55 %-i
 - ☐ 43 %-dən çoxu
 - ☐ 81 %-i
-

Sual: Respublika ərazisindən hər gün Kür sayına nə qədər çirkab suları tökülür? (Çəki: 1)

- ☒ 200 min m³
 - ☐ 150 min m³
 - ☐ 100 min m³
 - ☐ 300 min m³
 - ☐ 250 min m³
-

Sual: Kür suyunda hansı kimyəvi elementlərin miqdarı normadan 4 – 10 dəfə yüksəkdir? (Çəki: 1)

- ☐ kükürd qazı, azot oksidi
 - ☐ karbon qazı, karbohidrogenlər
 - ☐ his, hidrogen sulfid
 - ☐ karbon sulfid, sulfat turşusu, formaldehid
 - ☒ mis, neft məhsulları
-

Sual: Hansı çay vasitəsilə Ermənistan ərazisindən tərkibində müxtəlif kimyəvi maddələr olan çirkab suları Kür çayına axıdılır? (Çəki: 1)

- ☐ Araz
 - ☐ Samur
 - ☐ Qanix
 - ☐ Arpaçay
 - ☒ Ağstafaçay
-

Sual: Ermənistan ərazisindən Kür çayına ildə nə qədər çirkab suları axıdılır? (Çəki: 1)

- ☒ 1 milyon m³
 - ☐ 2 mlyn m³
 - ☐ 3 mlyn m³
 - ☐ 1,5 mlyn m³
 - ☐ 3,4 mlyn m³
-

Sual: Araza ildə neçə milyon m³ çirkab tullantı suları axıdılır? (Çəki: 1)

- ☒ 150 mlyn m³
- ☐ 130 mlyn m³

- ☐ 115 mlyn m³
 - ☐ 100 mlyn m³
 - ☐ 163 mlyn m³
-

Sual: Çirkab tullantı sulardan suarmada istifadə etdikdə nə kimi hadisələrə səbəb olur? (Çəki: 1)

- ☐ məhsuldarlıq artır, torpaqlar münbitləşir
 - ☐ palıd və başqa ağaclar inkişaf edir
 - ☐ ot örtüyü torpaq səthinin 90%-ni örtür
 - ☐ çəmənliklər, çəmən bozqırları, kollu çəmənlər çoxalır
 - ☒ kənd təsərrüfatı bitkilərinin və heyvanların məhsuldarlığının aşağı düşməsinə
-

Sual: Araz çayının çirklənmiş suyundan suarmada istifadə nəticəsində nə qədər ərazi şorlaşmışdır? (Çəki: 1)

- ☐ 50 min ha (hektar)
 - ☒ 40 min ha
 - ☐ 30 min ha
 - ☐ 20 min ha
 - ☐ 10 min ha
-

Sual: Respublikamızın dağ-mədən sənayesinin inkişaf etdiyi ərazilərdən hansı ağır çirkləndiricilərlə qarışmış çaylar axır? (Çəki: 1)

- ☐ Kür, Araz
 - ☐ Gilançay, Ağstafaçay
 - ☒ Qoşqarçay, Filizçay
 - ☐ Samur, Qanix
 - ☐ Arpaçay, Viləşçay
-

Sual: Abşeron yarımadasında su ehtiyatı neçə milyon kub metrdir? (Çəki: 1)

- ☒ 10,5 mly m³/il
 - ☐ 8,1 mly m³/il
 - ☐ 7,4 mly m³/il
 - ☐ 6,7 mly m³/il
 - ☐ 11,8 mly m³/il
-

Sual: Bakıda ildə neçə milyon m³ su itkisinə yol verilir? (Çəki: 1)

- ☒ 68 – 70 milyon m³
 - ☐ 56 – 58 mly m³
 - ☐ 50 – 52 mly m³
 - ☐ 72 – 74 mly m³
 - ☐ 20 – 22 mly m³
-

Sual: Abşeron yarımadasında çirkli göllərin əmələgəlmə səbəbini göstərin. (Çəki: 1)

- ☐ torpağın cimpləşmə, humus qatının qalınlığına görə

- ☐ torpaqların yüksək məhsuldarlığı ilə əlaqədar
 - ☐ torpaqlara alüminium məhsullarının atılması ilə əlaqədar
 - ☒ neft-qaz yataqlarının istismarı ilə əlaqədar
 - ☐ ovalıqların çoxluğu ilə əlaqədar
-

Sual: Respublikada rast gəlinən bulaq və çeşmələrin sayını göstərin (Çəki: 1)

- ☒ 3500
 - ☐ 2000
 - ☐ 1400
 - ☐ 890
 - ☐ 4000
-

Sual: Ölkəmizdəki çayların sayını deyən: (Çəki: 1)

- ☒ 8359
 - ☐ 7473
 - ☐ 6185
 - ☐ 5000
 - ☐ 4894
-

Sual: Respublikamızda iqlimin hansı prosesi (səbəbi) ilə əlaqədar çay əmələ gəlmə imkanı azdır? (Çəki: 1)

- ☐ meşələrin az olması ilə
 - ☐ torpaqlarda dəmir oksidinin miqdarının çox olması ilə
 - ☐ düzənlik landşaftlarının az olması ilə
 - ☐ landşaft qurşaqlarının ardıcılığının olmamasından
 - ☒ düzənlik sahələrdə iqlimin quru olması ilə
-

Sual: Yer kürəsinin ümumi su ehtiyatları nə qədərdir? (Çəki: 1)

- ☒ 1386 milyon km^3
 - ☐ 1021 mly km^3
 - ☐ 1564 mly km^3
 - ☐ 1278 mly km^3
 - ☐ 1153 mly km^3
-

Sual: Hər nəfərə dünyada nə qədər su düşür? (Çəki: 1)

- ☒ 230 milyon m^3
 - ☐ 180 mly m^3
 - ☐ 150 mly m^3
 - ☐ 250 mly m^3
 - ☐ 80 mly m^3
-

Sual: Yer səthində olan suyun ümumi miqdarını göstərin. (Çəki: 1)

- ☒ 1,42 milyard km^3
- ☐ 2, 34 mlyrd km^3

- ☐ 3,05 mlrd km³
- ☐ 1, 56 mlrd km³
- ☐ 1, 70 mlrd km³

Sual: Bu tədbirlərin vasitəsilə (suvarma ilə əlaqədar) neçə min ha əkin sahəsi suvarılır? (Çəki: 1)

- ☒ 1,3 min ha
- ☐ 1,2 min ha
- ☐ 1,1 min ha
- ☐ 1,4 min ha
- ☐ 1,5 min ha

Sual: 2,5% - ümumi su ehtiyatının hansı xassəli su ehtiyatıdır? (Çəki: 1)

- ☐ çirkli
- ☐ şor
- ☒ şirin
- ☐ yeraltı
- ☐ buzlaq

Sual: Azərbaycan, İran, RF – si, Qazaxıstan, Türkmənistanın əhatəsində yerləşən dəniz hansıdır? (Çəki: 1)

- ☐ Baltik
- ☐ Aralıq
- ☐ Qara
- ☒ Xəzər
- ☐ Berents

Sual: Xəzər dənizinin sahəsinin 400 min km artması hə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ dənizdə baş verən tektonik hadisələrlə
- ☐ buxarlanmasının azalması ilə
- ☐ quraqlıqla əlaqədar
- ☐ Xəzərə tökülən çaylarla bağlı
- ☒ dəniz suyu səviyyəsinin qalxması ilə

BÖLMƏ: 8.1 02

Ad	8.1 02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Ən çox kurort yerləri hansı rayondadır? (zonadadır) (Çəki: 1)

- ☐ Abşeron
 - ☐ Naxçıvan MR
 - ☒ Şamaxı
 - ☐ İsmayilli – Qəbələ
 - ☐ Quba – Qusar
-

Sual: Respublika ərazisində rast gəlinən bulaq və çeşmələrin sayını göstərin: (Çəki: 1)

- ☐ 1400
 - ☐ 1400
 - ☐ 2500
 - ☐ 3000
 - ☒ 3500
-

Sual: Azərbaycanda rast gəlinən yeraltı su mənbələrinin yarısı hansı sulara aiddir? (Çəki: 1)

- ☐ mineral
 - ☐ palçıq
 - ☐ şirin sulu
 - ☐ radonlu
 - ☒ termal
-

Sual: Termal sulardan hansı məqsədlər üçün istifadə olunur? (Çəki: 1)

- ☐ suyun dövrəni ilə əlaqədar çaylarda
 - ☐ Xəzər dənizinə tökülən çirkli sular kimi
 - ☐ Güclü dağıdıcı qüvvəyə malik sular kimi
 - ☐ azsulu bulaqlara əlavə su ehtiyatı kimi
 - ☒ müalicə, kənd təsərrüfatı, enerji alınması üçün
-

Sual: Termal sulara respublika ərazisində neçə dərəcə temperaturda rast gəlinir? (Çəki: 1)

- ☐ 10 – 30° t
 - ☐ 20 – 60°t
 - ☐ 30 – 80° t
 - ☐ 40 – 95° t
 - ☒ 50 – 90° t
-

Sual: Geotermal enerji mənbələrinə malik hansı dövlətləri tanıyırsınız? (Çəki: 1)

- ☐ Braziliya, Meksika, Venesuela
 - ☐ Türkiyə, İran, İraq, Suriya
 - ☐ Böyük Britaniya, AFR
 - ☒ İslandiya, Kamçatka, Macarıstan
 - ☐ Fransa, Yunanıstan, Macarıstan
-

Sual: Antropogen rekreasiya resurslarını göstərin: (Çəki: 1)

- ☐ şəlalələr, qeyzərlər
 - ☐ mənzil kommunal obyektləri
 - ☐ dağılmış tikililər
 - ☒ Misir ehramları, qədis Çin həddi, Roma qədim abidələri və s.
 - ☐ tektonik quruluşa malik gözəl mənzərələri, dağ gölləri
-

Sual: Zəngin təbii rekreasiya resurslarına malik olan ölkələr hansılardır? (Çəki: 1)

- ☐ Argentina, Braziliya, Əfqanıstan
 - ☒ İspaniya, İtaliya, İsveçrə, Hindistan, Türkiyə
 - ☐ Banqladeş, Tropik Afrika ölkələri, Kanada, ABŞ, Avstraliya
 - ☐ İrlandiya, Portuqaliya, Yeni Zelandiya, İsrail
 - ☐ Yaponiya, Niderland, Danimarka, Vyetnam, Fransa
-

Sual: Respublikanın hansı əraziləri (zonaları) beynəlxalq turizm mərkəzlərinə çevrilə bilər? (Çəki: 1)

- ☐ Dağlıq Şirvan, Yuxarı Qarabağ
 - ☐ Lənkəran-Astara, Lerik
 - ☒ Şuşa, Gəncə-Qazax, Şəki-Zaqatala, Xəzər sahilləri
 - ☐ Naxçıvan MR
 - ☐ Kəlbəcər – Laçın, Aran zonası
-

Sual: Günəş enerjisi hansı kəmiyyət göstəriciləri ilə ölçülür? (Çəki: 1)

- ☐ kiloqram, ton
 - ☐ litr, metr
 - ☐ kilometr, santimetr
 - ☐ desibel, sentner
 - ☒ coul, kilovat
-

Sual: Yer kürəsində güclü və uzun müddətli əsən küləklərin olduğu əraziləri göstərin: (Çəki: 1)

- ☐ Qrenlandiya dənizi, Aralıq dənizi
 - ☐ Egey, Mərmərə
 - ☒ Şimal, Baltik, Adriatik
 - ☐ Azov, Qara, Ağ
 - ☐ Qırmızı, Bering, Yapon, Karib
-

Sual: Aqroiqlim resursları dedikdə nə başa düşürsünüz? (Çəki: 1)

- ☐ qütb enliklərində yerləşən ehtiyatlar
 - ☐ yağıntısı az, buxarlanmanın çox olduğu ərazilərin ehtiyatları
 - ☐ okeandan buxarlanan rütubətin birbaşa səthə qayıtması
 - ☒ kənd təsərrüfatına əlverişli, rütubət və istini özündə birləşdirən ehtiyatlar
 - ☐ temperatur şəraiti, duzluluğu, sıxlığı, dinamikası ilə seçilən ehtiyatlar
-

Ad	9.1 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Günəş enerjisinin neçə %-i bitkilər tərəfindən udulur? (fotosintez) (Çəki: 1)

- ☐ 0,1%
- ☒ 0,2%
- ☐ 0,3%
- ☐ 0,4%
- ☐ 0,5%

Sual: Azərbaycanda praktiki əhəmiyyətə malik termal sular hansı ərazilərdə yerləşir? (Çəki: 1)

- ☐ Böyük Qafqazın cənub yamacı sahələri
- ☒ Abşeron, Gəncə, Lənkəran, Şirvan, Muğan
- ☐ Zaqatala, Lahıc, Qobustan əraziləri
- ☐ Qarabağ, Acınohur, Ceyrangöl alçaqdağlığı
- ☐ Qazax, Tovuz, Ağstafa əraziləri

Sual: Respublikada termal sulardan istifadə ancaq hansı ərazidə başlanılmışdır? (Çəki: 1)

- ☐ Quba
- ☒ Kürdəmir
- ☐ Gədəbəy
- ☐ Şəmkir
- ☐ Astara

Sual: İlk qədim yel dəyirmanları (külək enerjisi) eramızın VII əsrində harada quraşdırılmışdır? (Çəki: 1)

- ☐ Türkiyədə
- ☐ Afrikada
- ☐ Misirdə
- ☐ İtaliyada
- ☒ İranda

Sual: Azərbaycan özünün coğrafi mövqeyinə görə neçə meqa volt illik külək enerjisi ehtiyatına malikdir? (Çəki: 1)

- ☐ 400 mv
- ☐ 600 mv
- ☒ 800 mv

- ☐ 1000 mv
☐ 350 mv
-

Sual: Böyük Qafqazın cənub yamaclarında hansı ağaclara daha çox rast gəlinir? (Çəki: 1)

- ☒ şabalıd ağaclarına
☐ qoz ağaclarına
☐ polad ağaclarına
☐ çinar ağaclarına
☐ dəmirağac ağaclarına
-

BÖLMƏ: 11.1 01

Ad	11.1 01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Mineral su dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ palçıq vannaları
☐ çimərliklər, dəniz suları
☐ insana zərərli olan və kimyəvi maddələri özündə daşıyan sular
☐ axarsız, heç bir əhəmiyyəti olmayan çirkli su hövzələri
☒ mineral komponentlərin çoxluğu ilə seçilən, insan orqanizmini müalicə edən fiziki-kimyəvi xassələrə malik təbii sular
-

Sual: Respublikamızda nə qədər mineral bulaqlar qeyd olunmuşdur? (Çəki: 1)

- ☐ 500-dən çox
☐ 200-ə yaxın
☒ 1000-dən çox
☐ 700
☐ 300-ə yaxın
-

Sual: Respublikada aşkar edilən mineral su mənbələrinin cəmi neçə %-i istifadə olunmuşdur? (Çəki: 1)

- ☐ 2%-dən
☐ 4 %-dən
☒ 7%-dən
☐ 9%-dən
☐ 1%-dən
-

Sual: Eldar şamı və Xəzər lələyinə harada təsadüf edilir? (Çəki: 1)

- ☐ İranda
- ☐ Türkiyədə
- ☒ Azərbaycanada
- ☐ Gürcüstanda
- ☐ Dağıstanda

Sual: Efemer yovşan və şoran bitkilərinin təsərrüfat əhəmiyyətini göstərin. (Çəki: 1)

- ☐ bal yığılmasında
- ☐ bitkilərin tozlanmasında
- ☐ havanın təmizlənməsində
- ☒ heyvandarlığın yem bazasında
- ☐ dərman bitkilərinin hazırlanmasında

Sual: Respublikada neçə qoruq və yasaqlıq var? (Çəki: 1)

- ☐ 8, 18
- ☐ 10, 22
- ☐ 12, 24
- ☒ 14, 20
- ☐ 16, 26

BÖLMƏ: 11.1 02

Ad	11.1 02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Hansı mineral sular daha əhəmiyyətli hesab olunur? (tərkibcə) (Çəki: 1)

- ☒ üzvi maddələrlə zəngin, zəif minerallaşmış sular
- ☐ karbon qazlı sular
- ☐ natrium, kalium duzları ilə zəngin olan sular
- ☐ qeyzerlər vasitəsilə yeraltından çıxan sular
- ☐ neft ehtiyatları yaxınlığından çıxan mineral sular

Sual: Metanlı sular respublikanın hansı ərazisində müşahidə olunur? (Çəki: 1)

- ☐ Kiçik Qafqazda
- ☐ Naxçıvan MR
- ☐ Kəlbəcərdə, Şuşada
- ☒ Abşeronda
- ☐ Şamaxıda

Sual: Respublikanın hansı bölgəsində kükürlü sulara təsadüf olunur? (Çəki: 1)

- ☒ Naxçıvan, Şamaxı
 - ☐ Şəki-Zaqatala
 - ☐ Quba-Xaçmaz
 - ☐ Abşeron
 - ☐ Lənkəran-Astara
-

Sual: Azərbaycanda nə qədər mineral su mənbəyi aşkar edilmişdir? (Çəki: 1)

- ☒ 200-dən çox
 - ☐ 100-ə qədər
 - ☐ 150-yə yaxın
 - ☐ 300
 - ☐ 50-dən çox
-

Sual: Məlum olan bioloji qrupdan olan sular hansı ərazidə daha çoxdur? (Çəki: 1)

- ☐ Abşeronda
 - ☐ Balakənddə
 - ☐ Gəncədə
 - ☐ Şamaxıda
 - ☒ Naxçıvanda
-

Sual: Qafqazda olan 6000 floranın neçə mini Azərbaycanda bitir? (Çəki: 1)

- ☒ 4300-ü
 - ☐ 3800-ü
 - ☐ 1700-i
 - ☐ 1450-i
 - ☐ 1221-i
-

Sual: Respublika meşələrində neçə növdən çox ağac və kol bitir? (Çəki: 1)

- ☒ 430 növ
 - ☐ 380 növ
 - ☐ 290 növ
 - ☐ 220 növ
 - ☐ 198 növ
-

Sual: Efemer-yovşan və şoran bitkiləri hansı ərazilərdə yayılmışdır? (Çəki: 1)

- ☐ Lənkəran-Astara
 - ☐ Quba- Xaçmaz
 - ☐ İsmayıllı-Qəbələ
 - ☒ Mərkəzi Aran, Qobustan, Abşeron
 - ☐ Gəncə, Qazax, Şəmkir zonası
-

Sual: Respublika ərazisində rast gəlinən bitki növlərinin neçə %-i endemik və relikv bitkilərdir? (Çəki: 1)

- ☐ 35%

- ☐ 5%
 - ☐ 7%
 - ☒ 9%
 - ☐ 11%
-

Sual: Eldar şamı hansı qoruq ərazisindədir? (Çəki: 1)

- ☐ Zakatala qoruğu
 - ☐ İlisu qoruğu
 - ☐ İsmayilli qoruğu
 - ☒ Göygöl qoruğu
 - ☐ Türyançay qoruğu
-

Sual: Son olaraq 90-cı illərdə yaradılan yasaqlardan hansını tanıyırsınız? (Çəki: 1)

- ☐ Bərdə yasağı, Korça yasağı
 - ☐ Ağstafa yasağı, Qarayagı yasağı
 - ☐ Laçın yasağı, Qusar yasağı
 - ☐ Qubadlı yasağı, Ordubad yasağı
 - ☒ Arazboyu yasağı, Qəbələ yasağı
-

Sual: Dağ- bozqır bitkiləri respublikanın hansı ərazisində inkişaf etmişdir? (Çəki: 1)

- ☒ Dağlıq Şirvan, Çeyrangöl, Naxçıvan MR
 - ☐ Talış dağlarında, Şirvanda
 - ☐ Qobustanda, Kür-Araz ovalığında
 - ☐ Abşeron yarımadasında
 - ☐ Samur-Dəvəçi ovalığında
-

Sual: Kserofit bitkilər hansı ərazilərə hakimdir? (Çəki: 1)

- ☒ Talış dağları, Naxçıvan MR
 - ☐ Mərkəzi Aranda
 - ☐ Qanix-Əyriçay vadisində
 - ☐ İsmayılının yüksək dağ zirvələrində
 - ☐ Gəncə-Qazax rayonunda
-

Sual: Mineral komponentlərin çoxluğu ilə seçilən, müalicə edən, fiziki – kimyəvi xassələrə malik sular nə adlanır? (Çəki: 1)

- ☐ dəniz suları
 - ☐ tullantı suları
 - ☐ termal sular
 - ☒ mineral sular
 - ☐ yeraltı sular
-

Sual: 1000-dən çox mineral bulaqlara malik hansı ölkədir? (Çəki: 1)

- ☐ Türkiyə
- ☐ RF

- ☒ Azərbaycan
☐ Yunanıstan
☐ Gürcüstan
-

Sual: Rusiya Federalı dünyada ən çox hansı mineral sularla zəngindir? (Çəki: 1)

- ☐ bromlu
☐ radonlu
☐ yodlu
☒ karbon qazlı
☐ kalium duzları ilə zəngin
-

Sual: Abşeronda hansı tərkibli mineral sular üstünlük təşkil edir? (Çəki: 1)

- ☐ Zəif minerallaşmış sular
☐ Natrium ilə zəngin sular
☐ Karbon qazlı sular
☒ metanlı
☐ bromlu
-

Sual: Naxçıvan və Şamaxıda nə cür tərkibli mineral sular yerləşir? (Çəki: 1)

- ☐ yodlu
☐ kaliumlu
☐ metanlı
☒ kükürlü
☐ zəif minerallaşmış
-

Sual: Naxçıvanda hansı qrupdan olan sular üstünlük təşkil edir? (Çəki: 1)

- ☐ kalsiumlu
☐ kükürlü
☐ karbon qazlı
☐ radonlu
☒ balneoloji
-

BÖLMƏ: 12.1 01

Ad	12.1 01
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1990

- ☐ 1991
☒ 1992
☐ 1993
☐ 1994

BÖLMƏ: 12.1 02

Ad	12.1 02
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bakı şəhəri üzrə atmosfərə atılan zərərli maddələrin çox miqdarını nə təşkil edir? (Çəki: 1)

- ☐ toz, his hissəcikləri
☐ kükürd oksidi
☐ karbon oksidi
☒ avtmobil nəqliyyatı
☐ azot oksidi

Sual: Kür-Araz ovalığında şoranlaşmış torpaq sahələrinin sahəsini göstərin. (Çəki: 1)

- ☐ 200 min ha
☐ 300 min ha
☐ 400 min ha
☒ 500 min ha
☐ 600 min ha

Sual: Abşeron yarımadası bəzi neft mədənlərinin yaxınlığında (çirklənmiş zonalarda) radiasiya fonu nə qədərdir? (Çəki: 1)

- ☐ 100-120 mkr/saat
☐ 180-220 mkr/ saat
☐ 300-400mkr/saat
☐ 400-450 mkr/saat
☒ 500-600 mkr/saat

BÖLMƏ: 91 01

Ad	91 01
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Artıq neçənci əsrdən külək enerjisindən geniş istifadə olunmağa başlanmışdır? (Çəki: 1)

- ☐ VIII əsrdən
- ☐ IX əsrdən
- ☐ X əsrdən
- ☐ XII əsrdən
- ☒ XIII əsrdən

BÖLMƏ: 1001 3

Ad	1001 3
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: «Turşulu yağışlarla» meşələrin qırılması hansı ölkələrdə baş verir? (Çəki: 1)

- ☒ AFR, İsveçrə, İngiltərə, Avstriya
- ☐ Yaponiya, Tailand, Çin
- ☐ Yaponiya, Vyetnam, Koreya
- ☐ Çin, Kanada, Tailand
- ☐ Cənubi Amerika ölkələri

BÖLMƏ: 10101

Ad	10101
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Şimal qurşağında ən böyük meşə sahələri hansı ölkələrin ərazisindədir? (Çəki: 1)

- ☐ Böyük Britaniya, İrlandiya
 - ☐ Fransa, Almaniya
 - ☒ RF, Kanada, ABŞ
 - ☐ İtaliya, İspaniya
 - ☐ Çexiya, Macarıstan, Rumıniya
-

Sual: Cənub meşə qurşaqlarının sahəsini göstərin. (Çəki: 1)

- ☒ 2 mlrd ha
 - ☐ 3 mlrd ha
 - ☐ 4 mlrd ha
 - ☐ 5 mlrd ha
 - ☐ 1 mlrd ha
-

Sual: Cənub meşə qurşağında enliyarpaqlı meşələri neçə % təşkil edir? (Çəki: 1)

- ☒ 97%
 - ☐ 83%
 - ☐ 77%
 - ☐ 68%
 - ☐ 51%
-

Sual: Meşələrin əhəmiyyətini göstərin: (Çəki: 1)

- ☐ heyvan və bitkilərin yaşamasını təmin edir
 - ☐ insanların dincəlməsi, istirahəti üçün yararlıdır
 - ☐ biçənək və otlaq sahələri kimi istifadə olunur
 - ☒ oksigeni bərpa edir, yeraltı suların və torpağın məhsuldarlığını qoruyur
 - ☐ qoruq, yasaqlıq və ovçuluq təsərrüfatları yaradılmışdır
-

Sual: Oduncaq ehtiyatına görə hansı ölkələr fərqlənir? (Çəki: 1)

- ☒ RF, Kanada, Braziliya, ABŞ
 - ☐ Pribaltika ölkələri, Danimarka
 - ☐ Avstraliya, Okeaniya
 - ☐ Yaponiya, Koreya, Vyetnam
 - ☐ Hindistan, Misir, Suriya
-

Sual: Meşə cəhətdən ən kasıb ölkələri göstərin (Çəki: 1)

- ☐ Şimali Amerika, Alyaska
 - ☐ Braziliya, Venesuela, Argentina
 - ☒ Səudiyyə Ərəbistanı, Şimali Afrika, İran körfəzi ətrafı ölkələri
 - ☐ Çin, Kanada, Tailand
 - ☐ Fransa, AFR, Kuba
-

Sual: Beynəlxalq təşkilatlar tropik ölkələr meşələrin qırılmasının qarşısını almaq üçün hansı tədbirlər görürlər? (Çəki: 1)

- ☒ borclarının bir hissəsini ödəyirlər
 - ☐ süni meşəsalınmalar salınır
 - ☐ münbit torpaqların artırılmasına çalışırlar
 - ☐ torpaqəmələgəlmə prosesi üçün su kanalları çəkilir
 - ☐ əkin yerlərinin çoxalmasına icazə vermirlər
-

BÖLMƏ: 1301

Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: 500 min ha şoranlaşmış torpaq sahələri respublikanın hansı ərazisindədir? (Çəki: 1)

- ☐ Abşeron yarımadasında
- ☐ Lənkəran – Talış zonasında
- ☐ Qazax çökməsində
- ☒ Kür – Araz ovalığında
- ☐ Kür dağarası çökəkliyə

BÖLMƏ: 6.1 03

Ad	6.1 03
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Əhalinin çox məskunlaşdığı, kənd təsərrüfatı və sənaye bölgələrində şirin su ehtiyatının neçə %-i yerləşir? (Çəki: 1)

- ☐ 10%-dən çoxu
- ☐ 20%-dən azı
- ☐ 35%-i
- ☒ 40%-dən azı
- ☐ 50%-dən çoxu

Sual: Gücü 300 min kw (kub volt) olan elektrik stansiyası 1 ildə neçə ton (t) su işlədir? (Çəki: 1)

- ☒ 300 milyon ton su
- ☐ 200 milyon t
- ☐ 100 milyon t
- ☐ 90 milyon t
- ☐ 50 milyon t

Sual: İçməli və dəniz suyunu çirkəndirən əsas mineral maddələr hansılardır? (Çəki: 1)

- ☐ kükürd suyu
- ☐ karbohidrogenlər

- ☐ hidroqlu sulfid, karbon sulfid
 - ☐ amimonyak, sulfat turşusu, formaldehid
 - ☒ qurğuşun, arsen, civə, miss
-

Sual: Su hövzələrində biokimyəvi proseslərin düzgün getməsi üçün ən əsas hansı komponentin olması vacibdir? (Çəki: 1)

- ☐ buxarlanmanın intensivliyi, havanın temperaturu
 - ☐ havanın rütubət tutumu, aşağı temperatur
 - ☐ kondensasiya və sublimasiya məhsullarının toplanması
 - ☒ həll olmuş formada olan oksigenin miqdarı
 - ☐ yağıntıların paylanması
-

Sual: Respublikamızın su balansının neçə %-i qonşu dövlətlərin ərazisində formalaşan çay axınları ilə əlaqədardır? (Çəki: 1)

- ☐ 40 %
 - ☐ 50%
 - ☐ 60%
 - ☒ 70%
 - ☐ 80%
-

Sual: Bütün su anbarlarında toplanan suyun həcmi nə qədərdir? (Çəki: 1)

- ☒ 20,0 km³
 - ☐ 18,3 km³
 - ☐ 16,1 km³
 - ☐ 14,7 km³
 - ☐ 12, 5 km³
-

Sual: Su anbarlarında toplanan su ilə neçə min hektar kənd təsərrüfatı sahələri suvarılır? (Çəki: 1)

- ☒ 1, 400 min ha
 - ☐ 1, 253 min ha
 - ☐ 1, 132 min ha
 - ☐ 1, 064 min ha
 - ☐ 2. 123 min ha
-

Sual: Kənd təsərrüfatı sahələrində çəmən – bataqlıq ərazilər və şorlaşmış sahələr neçə min ha (hektar) təşkil edir? (Çəki: 1)

- ☒ 155 min ha, 489,3 min ha
 - ☐ 210 min ha, 700 min ha
 - ☐ 190 min ha, 680 min ha
 - ☐ 187,3 min ha, 571,4 min ha
 - ☐ 155 min ha, 489,3 min ha
-

Sual: Hər il respublikanın su hövzələrindən və yeraltı laylardan neçə kub km şirin su götürülür? (Çəki: 1)

- ☒ 16 km³, 1,2 km³
 - ☐ 15 km³, 1,1 km³
 - ☐ 14 km³, 1,3 km³
 - ☐ 17 km³, 1,4 km³
 - ☐ 18 km³, 1,5 km³
-

Sual: Respublikamızın su hövzələrinə Gürcüstandan nə qədər sənaye çirkab suları axıdılır? (Çəki: 1)

- ☒ 3 milyard m³
 - ☐ 2 milyard m³
 - ☐ 1 milyard m³
 - ☐ 4 mlyrd m³
 - ☐ 5 mlyrd m³
-

Sual: Naxçıvan ərazisində çirklənmiş 4,5 milyon m³ suyun nə qədər mexaniki yollarla təmizlənir? (Çəki: 1)

- ☐ 1,3 mly m³
 - ☐ 2,2 mly m³
 - ☐ 3,8 mly m³
 - ☒ 2,5 mly m³
 - ☐ 1,9 mly m³
-

Sual: Böyük Qafqazın fiziki – coğrafi vilayətlərinin su ehtiyatlarını göstərin (Çəki: 1)

- ☒ 2 milyard m³/il
 - ☐ 2,5 milyard m³/il
 - ☐ 3 milyard m³/il
 - ☐ 1 milyard m³/il
 - ☐ 4 milyard m³//il
-

Sual: Bakı şəhərində istifadə olunan suyun miqdarı neçə milyon kub metr təşkil edir? (Çəki: 1)

- ☒ 900 mly m³
 - ☐ 850 mly m³
 - ☐ 700 mly m³
 - ☐ 600 mly m³
 - ☐ 500 mly m³
-

Sual: Sumqayıt şəhərində sənaye çirkab sularının neçə milyon m³-i təmizlənməmiş halda Xəzərin sularına axıdılır? (Çəki: 1)

- ☒ 33 milyon m³
 - ☐ 24 mly m³
 - ☐ 19 mly m³
 - ☐ 11 mly m³
 - ☐ 45 mly m³
-

Sual: Bakı şəhərində məişət-təsərrüfat sularının təmizlənməsi üçün nədən istifadə edilir? (Çəki: 1)

- ☒ Hövsan bioloji təmizləmə qurğusundan
 - ☐ sulara müxtəlif dərman preparatlarının vurulması
 - ☐ sulardan az istifadə etməklə
 - ☐ Xəzər dənizindən istifadə etməklə
 - ☐ suyun tərkibinə şor suların artırılması ilə
-

Sual: 1 ton polad istehsal etmək üçün nə qədər su sərf edilir? (Çəki: 1)

- ☒ 120 m³
 - ☐ 100 m³
 - ☐ 150 m³
 - ☐ 180 m³
 - ☐ 200 m³
-

Sual: Ermənistan ərazisindən hansı çaya ildə 1 mly m³ çirkab suları axıdılır? (Çəki: 1)

- ☐ Gilançay
 - ☐ Filizçay
 - ☒ Kür
 - ☐ Araz
 - ☐ Qoşqarçay
-

Sual: Araz çayına hansı dövlət tərəfindən ildə 150 mly m³ tullantı suları atılır? (Çəki: 1)

- ☐ Dağıstan
 - ☐ Gürcüstan
 - ☒ Ermənistan
 - ☐ Türkiyə
 - ☐ İran
-

Sual: Kənd təsərrüfatı bitkilərinin və heyvanlarının məhsuldarlığının aşağı düşməsinə ən çox nə səbəb olur? (Çəki: 1)

- ☒ çirkab tullantı sulardan suvarmada istifadə etdikdə
 - ☐ hava şəraiti qeyri-normal olduqda
 - ☐ gübrələr düzgün verilmədikdə
 - ☐ torpaqda mikroorqanizmlərin miqdarı artıqda
 - ☐ yaxşı qulluq edilmədikdə
-

Sual: 40 min ha – lıq suvarılan torpaqlar hansı çayın suyundan şoranlaşmaya məruz qalmışdır? (Çəki: 1)

- ☐ Arpaçay
- ☐ Astaraçay
- ☐ Kür
- ☒ Araz

☐ Ağstafaçay

Sual: 2 milyard m³/il hansı ərazinin su ehtiyatlarıdır? (Çəki: 1)

- ☐ Lənkəran – Talış zonasının
 - ☐ Quba –Qusarın
 - ☐ Şamaxının
 - ☒ Böyük Qafqazın fiziki – coğrafi vilayətlərinin
 - ☐ Kiçik Qafqazın dağlandşaftlarının
-

Sual: Sularına ağır çirkləndiricilər qazılmış Qoşqarçay, Filizçay respublikanın hansı sənayesinin inkişaf etdiyi ərazilərdən axır? (Çəki: 1)

- ☒ dağ – mədən sənayesinin
 - ☐ neft – qaz sənayesinin
 - ☐ metallurgiya sənayesinin
 - ☐ kimya sənayesinin
 - ☐ energetika sənayesinin
-

Sual: Respublikanın hansı şəhərində istifadə olunan suyun miqdarı ildə 900 mly m³ təşkil edir? (Çəki: 1)

- ☐ Sumqayıt
 - ☒ Bakı
 - ☐ Gəncə
 - ☐ Şirvan
 - ☐ Mingəçevir
-

Sual: Kür çayı; Quba – Xaçmaz bölgəsi; Şollar su kəməmindən respublikanın hansı şəhərinə su daxil olur? (Çəki: 1)

- ☐ Naxçıvan
 - ☐ Lənkəran
 - ☒ Bakı
 - ☐ Şirvan
 - ☐ Xırdalan
-

Sual: Hansı çayın tərkibində mis, dəmir və s. Birləşmələr yol verilən qatılıqdan 20-22 dəfə çoxdur? (Çəki: 1)

- ☐ Ağstafaçay
 - ☒ Qoşqarçay
 - ☐ Viləşçay
 - ☐ Kür
 - ☐ Arpaçay
-

Sual: Respublikanın hansı şəhərində ildə 68-70 mly m³ su itkisinə yol verilir? (Çəki: 1)

- ☐ Qazax
- ☐ Gəncə

- ☐ Naxçıvan
 - ☒ Bakı
 - ☐ Sumqayıt
-

Sual: Sumqayıt şəhərinin 33 mly m³ sənaye çirkab suları təmizlənməmiş halda hara axıdılır? (Çəki: 1)

- ☐ çaylara
 - ☐ göllərə
 - ☐ şəhərətrafı hövzələrə
 - ☒ xəzərə
 - ☐ yeraltı sulara
-

Sual: Hovsan – bioloji təmizləmə qurğusundan hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)

- ☐ torpaqların üst qatı yuyulur
 - ☐ otlaq sahələri suvarılır
 - ☐ atmosfer qismən təmizlənir
 - ☒ Şəhərin məişət – təsərrüfat suları təmizlənir
 - ☐ onun vasitəsilə çirkab suları xəzərə atılır
-

Sual: Hansı su ehtiyatı respublika ərazisinin 0,5% - ni tutur? (Çəki: 1)

- ☐ xəzər dənizi
 - ☐ çaylar
 - ☒ göllər
 - ☐ buzlaqlar
 - ☐ yeraltı sular
-

Sual: Düzənlik sahələrdə iqlimin quru çayları ilə bağlı hansı problemi yaradır? (Çəki: 1)

- ☐ buxarlanma
 - ☐ dağ buzlaqları tez əriyir
 - ☒ çay əmələgəlmə imkanı azalır
 - ☐ landşaft qurşaqlarında ardıcılıq pozulur
 - ☐ çaylar tez quruyur
-

